



XALQ QƏZETİ

№ 30 (29002) 7 fevral 2019-cu il, cümə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xarici siyasətin ölkəmizin milli maraqları üçün əhəmiyyət kəsb edən istiqamətlərinə dair araşdırmalar aparılmasını genişləndirmək, dünyada baş verən proseslərin hərtərəfli təhlili işini daha da təkmilləşdirmək, Azərbaycanın xarici siyasət prioritetləri, xüsusilə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üzrə fəaliyyətin əhatə dairəsini artırmaq məqsədi ilə **qərara alıram**:

1. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılsın.
2. Müəyyən edilsin ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (bundan sonra – Mərkəz) dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını həyata keçirdiyi elmi-analitik təhlilin nəticələri ilə təmin edən publik hüquqi şəxsdir.
3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Mərkəzin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- 4.1. Azərbaycan Respublikası Prezidentinin aktları-nın bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- 4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- 4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hü-quqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- 4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 fevral 2019-cu il

Gəncə şəhərində əhəlinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2018-ci il noyabrın 20-də Gəncə şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə **qərara alıram**:

1. Gəncə şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə yeni çoxmənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respub-

likası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3,7 milyon (üç milyon yeddi yüz min) manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirli-yi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 fevral 2019-cu il

Meşə təsərrüfatında meyvələrin və bitkilərin yığılmasına tətbiq edilən ödənişlərə dəyişikliklər Azərbaycan Prezidentinin göstərişi ilə ləğv olundu

❑ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerlərdən daxil olan müraciətləri nəzərə alaraq, Nazirlər Kabinetinə “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərara dəyişikliklərin ləğv olunması barədə göstəriş verir.**

Qeyd edək ki, meşə təsərrüfatında meyvələri qanuni əsas olmadan əldə edən şəxs həmin məhsulu geri qaytarmalıdır. Bu, mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətlərinə uyğun hesablanaraq ödənilir.

Nazirlər Kabinetinin qərara etdiyi dəyişikliklər meyvələrin və bitkilərin qanuni əsas olmadan əldə edilməsinə görə ödənişlərin nəzərəcarpacaq dərəcədə artırılmasını nəzərdə tutmuşdur.

AZƏRTAC



Multikulturalizm siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

xatırlatmış və onların müasir Rusiyanın həyatında – həm biznes sahəsində, həm də mədəniyyət aləmində mühüm rol oynadıqlarını demişdir. O, Moskva şəhərinin müsəlman və pravoslav icmaları arasında münasibətlərin də çox uğurlu və dinc şəkildə qurulduğunu diqqətə çatdırmışdır: “Ulu Tanrıya şükür edirəm ki, çoxmillətli Rusiyada, ümumiyyətlə, hər hansı dinlərarası gərginlik yoxdur və bu, əlbəttə, çox cəhətdən pravoslavların dünya duyumu və onların başqa dinlərə münasibəti ilə şərtlənir”.

Rusiyalı din xadimi bunun, həm də əslən Azərbaycandan olan müsəlmanların mövqeyi ilə bağlı olduğunu vurğulamışdır. Azərbaycan da müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşılması, milli-mənəvi dəyərlərə həssas münasibət göstərilməsi dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilmişdir və bu ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmlənməsinə xidmət edir. Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın qan yaddaşına qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar böyük rəğbətlə qarşılanır. Son illərdə ölkənin bir sıra məscidlərində geniş tikinti və yenidənqurma işləri həyata keçirilmişdir. Bundan başqa, dövlət başçısının şəxsi yardımı sayəsində

yenidən bərpa olunmuş Vlədiqaf-qaz Cümə məscidi dindarların, bütün Osetiya – Alaniya xalqının son günlərdə yaşadığı böyük sevincinə səbəb olmuşdur.

Prezident İlham Əliyev Patriarx Kirill patriarx tacqoyma mərasiminin 10 illiyi münasibətilə təbrik edərək, bu əlamətdar hadisədən az sonra Azərbaycana səfər etməsini ölkəmizə göstərilən hörmət əlaməti kimi qiymətləndirdiyini açıqlamışdır. Azərbaycan da Patriarx Kirillə və onun fəaliyyətinə böyük hörmətlə yanaşıldığını vurğulayan Prezident İlham Əliyev əlavə etmişdir ki, dünyada təhlükəsizliyin,

konfessiyaların, müxtəlif millətlərin, ölkələrin nümayəndələri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsi işində çox mühüm rol oynayırırsınız”, – deyən ölkə başçısı bildirmişdir ki, Patriarx Kirillin Azərbaycana budəfəki səfəri də münasibətlərimizin – həm dinlərarası əməkdaşlıq sahəsində, həm də bütövlükdə çox uğurlu və dinamik inkişaf edən Rusiya – Azərbaycan əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcək. Prezident İlham Əliyev bu gün hər ölkənin bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqə saxladığı bir vaxtda bu əməkdaşlığın Qafqaz regionunda sülhün möhkəmlənməsi işində xüsusi əhəmiyyət kəsb etdiyini də demişdir.

Prezident İlham Əliyevin dinlərarası münasibətlərə yüksək qiymət verdiyi Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərinin ölkə başçısına ünvanladığı minnətdarlıq məktubunda da qeyd edilmişdir. Məktubda ölkə başçısının multikulturalizm ideyasının fəal təbliğinə xidmət edən, global miqyasda dəyər kəsb edən humanitar təşəbbüslərin başçılığını ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət etdiyi vurğulanmışdır. Din xadimləri

Azərbaycanda Beynəlxalq Humanitar və Mədəniyyətlərarası dialoq forumlarının keçirilməsini yüksək qiymətləndirir və bütün bunların multikulturalizm ideyalarının təbliği baxımından alqışlayırlar. Qafqazın din xadimləri Prezident İlham

Əliyevin hər zaman xüsusi önəm verdiyi və şəxsən dəstəklədiyi dinlərarası dialoq, multikulturalizm kimi başçısı əhəmiyyətli ideyaları dünyada təbliğ etməkdən böyük qürur duyduqlarını da məktubda qeyd etmişlər.

Bundan başqa, din xadimləri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi sayəsində dünyanın ən müxtəlif məkanlarında tikilən, bərpa edilən mədəni-mənəvi məbədlərin ümumbəşəri irsə dəyərli töhfələr olduğunu vurğulamışlar. “Sizin əməli addımlarınız və global əhəmiyyətli təşəbbüsələriniz sayəsində əminlik ki, bizim hər zaman təbliğ etdiyimiz və dünyaya multikulturalizmin bariz nümunəsi kimi təqdim olunan Azərbaycan modelini sivilizasiyalararası dialoqun inkişafına, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini verəcəkdir”, – yazan Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ümidvar olduqlarını da bildirmişlər ki, bütün münaqişə bölgələrinin, o cümlədən əzəli Azərbaycan torpağı olan Qarabağın problemi tezliklə sülh yolu ilə öz ədalətli həllini tapacaqdır.

Bir sözlə, bu gün Azərbaycan beynəlxalq arenada çox böyük nüfuzə malik olan ölkə kimi tanınır. Xalqlararası münasibətlərin inkişafında və güclənməsində böyük rol oynayan din xadimlərinin də Prezident İlham Əliyevin dini-mənəvi dəyərlərin daha da güclənməsinə və sivilizasiyalararası dialoqun güclənməsinə yönəlmiş çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirmələri Azərbaycan li-dərinin başçısı dəyərlərə çox yüksək dəyər verdiyini bir daha təsdiqləyir. Ən əsası, Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qrup-lar arasında möhkəm dostluq və qardaşlıq əlaqələrinin, başqa sözlə, multikulturalizmin ən ideal modelinin formalaşmasında ölkə başçısının yürütdüyü siyasət həyatı əhəmiyyət kəsb edir.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

❑ **Azərbaycan dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olaraq bu gün də vacib funksiyasını yerinə yetirir. Ölkəmiz sivilizasiyalararası və dinlərarası dialoqun aparılmasına öz güclü töhfəsini verir. Ölkəmiz dini azadlığın və multikultural mühitin təmin edilməsi, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin qorunmasına görə də fərqlənir. Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycana səfəri və səfər çərçivəsində səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir.**


Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var. Dayanıqlı səmimi dostluq, açıq, səmərəli və konstruktiv qonşuluq münasibətlərinin inkişafı tərəflərin milli maraqlarına cavab verir. Uzun illər ortaq tarixi paylaşılan və dəyərləri inkişaf etdirən xalqlar arasında da münasibətlərin səviyyəsi yüksəkdir. Bu mühüm prosesin daim inkişaf etdirilməsində və gücləndirilməsində hər iki xalqın dini nümayəndələrinin dəyərli fəaliyyətləri də mühüm rol oynayır. Xüsusilə də Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycanda dini mühit və dövlətin başqa dinlərə olan xoş

münasibəti barədə səsləndirdiyi fikirlər iki xalq arasında dost və mehriban münasibətlərin formalaş-masından xəbər verir. Patriarx Kirill Prezident İlham Əliyevlə görüşündə Azərbaycana səfərinin hər zaman mühüm mənəvi-mədəni hadisə adlandıraraq əlavə etmişdir ki, zəngin və qədim tarixi olan, müəkkəb sivilizasiya qo-vuşuğunda yerləşən Azərbaycan həm ətraf xalqların müdrikliyini, həm də, əlbəttə ki, özünün sadə olmayan, amma şübhəsiz, xalqı gözəl mədəniyyət və mənəviyyatla zənginləşdirən tarixi təcrübəsini əxz etmişdir. Bu, bir həqiqətdir ki, Azərbaycan dini tolerantlıq

məsələsində uzun illərdir dünyaya güclü mesajlar verir. Həç kimə sirr deyil ki, əsrlərdən bəri müxtəlif dinə mənsub xalqların nümayəndələri ölkəmizdə rahat şəkildə yaşayıb, öz dini ayinlərini sərbəst yerinə yetirirlər. Rusiyalı din xadimi də Azərbaycana səfər edərkən həmişə dinlərarası münasibətlərin yüksək səviyyəsinə diqqət yetirdiyini vurğula-mış və bütün bunların sadəcə insan-ların həyatına birbaşa aid olduğunu demişdir.

Bundan başqa, Azərbaycanda millətlərarası, dinlərarası sülhün möhkəmlənməsində çox müsbət işlər görən Şeyxülislam Allahşükür Paşazadənin rolunu xüsusi qeyd edən Patriarx Kirill Qafqazın ali dini rəhbərinin Rusiya müsəlmanları ilə münasibətlərin inkişafında da bö-yük işlər gördüyünü demişdir. Rusi-yalı qonaq Şeyxülislam Allahşükür Paşazadənin sülhmeramı rolunun, həm də dinlərarası münasibətlər sahəsində müəkkəb məsələləri həll etmək bacarığının çox yüksək qiymətləndirildiyini də nəzərə çat-dırılmışdır.

Patriarx Kirill Moskvada, ümumiyyətlə Rusiyada çox say-da azərbaycanlının yaşadığını



Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti məmurlara örnekdir

» 2-3-4-5



» 6

Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən zəlzələnin fəsadlarının aradan qaldırılması işləri fasiləsiz davam etdirilir



» 8

Azərbaycan korrupsiyaya qarşı mübarizədə barışmaz mövqə tutur



Nursultan NAZARBAYEV: Nüvə dövlətləri bir-biri ilə qarşıdurma həddindədir

» 12



Azərbaycan tarixinin ən zəngin və şanlı səhifələrindən biri olan 2018-ci ildə xalqımız çox şərəfli və qürurverici yubileyləri böyük təntənə ilə qeyd etməklə bərabər, həyatın bütün sahələrində hər bir azərbaycanlıni sevindiren yeni-yeni nailiyyətlər əldə etmişdir. Ölkə Prezidentinin ötən ilin əvvəlində imzaladığı sərəncamla “Azərbaycan Xalq Cümhuriyyəti ili” kimi tarixə düşən 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik, ulu öndər Heydər Əliyevin 95 illik yubileylərinin qeyd edilməsi ilə əlamətdar olmuşdur. Ötən ilin ən mühüm siyasi hadisəsi isə prezident seçkiləri olmuş, Azərbaycan vətəndaşları növbəti 7 ildə öz talelərini və gələcəklərini dünya siyasətçiləri arasında özünü müdrik siyasi rəhbər kimi təsdiq etmiş cənab İlham Əliyevə etibar edərək onun siyasətinə səs vermişlər. Onlar bununla Heydər Əliyev siyasətinin davamlılığına, dönməzliyinə, müstəqilliyimizin əbədiyyətinə səs vermiş və yüksək ictimai fəallıq nümayiş etdirmişlər. Dərin iqtisadi islahatlar və bütün sahələrdə vətəndaşların fəallığı ilə yadda qalan ötən ildə Azərbaycan xalqının güzəranı daha da yaxşılaşmış, qazanılmış böyük iqtisadi və siyasi uğurlar xalqın öz sabahına olan inamını daha da gücləndirmişdir. 2018-ci ildə vətəndaşların fəallığı onların Prezident Administrasiyasına ünvanlıdıqları müraciətlərdə, xüsusilə ictimai əhəmiyyətli təklif və ərizələrdə, minnətdarlıq məktublarında özünü göstərmişdir. AZƏRTAC Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsini oxuculara təqdim edir.

Cümhuriyyət ilinin tarixi keçmişimizə söykənən uğurları gözəl gələcəyimizin əsasıdır

Böyük tarixi yubileylər, geniş iqtisadi, sosial və siyasi islahatlar, ölkədə həyata keçirilən global layihələr, sənaye və kənd təsərrüfatında tətbiq olunan ən müasir texnologiyalar, xalqın güzəranının yaxşılaşdırılması üçün görülən kompleks tədbirlər 2018-ci ili səciyyələndirən əsas cəhətlər olmuşdur. Ölkə Prezidentinin Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki il ərzində ölkədə baş verən bütün əhəmiyyətli hadisələrə yekun vurmaqla yanaşı, xalqımıza və dünyada yaşayan soydaşlarımızı böyük sevinc bəxş etdi və daxili iftixar hissi yaradı. Bizim hər birimiz bu ölkənin vətəndaşı olmaq qürurunu yaşadığımız.

Ölkəmizin beynəlxalq aləmdə mövqeyini möhkəmlətmək üçün görülən işlər nəticəsində Azərbaycanın nüfuzunun daha da yüksəlməsi, Avropa İttifaqı və dünyanın mühüm aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrinin güclənməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərilən səylərin gətirdikəsi real nəticələrə vaxtından başlamaq, beynəlxalq ictimaiyyətin Azərbaycanın mövqelərini birmənalı müdafiə etməsi, qonşu dövlətlərlə münasibətlərin daha da möhkəmlənməsi, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair uzun illər davam edən müzakirələrin uğurla başa çatdırılması, əhalinin sosial müdafiəsinin, o cümlədən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması haqqıqatən ötən il əldə edilən böyük uğurlar kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Prezidentinin ölkənin inkişafı və xalqın rifahı, regionda və dünyada sülhün bərqərar olması, millətlərarası münasibətlərin yaxşılaşdırılması üçün gördüyü işlər bütövlükdə Azərbaycanın beynəlxalq nüfuzunun daha da güclənməsinə xidmət etmişdir. **Ötən ilin sonunda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə “İlin dövlət başçısı” mükafatına**

fatına layiq görülməsi təsadüfi deyildir. Cənab İlham Əliyev bu mükafata geniş ray sərəncamı əsasında səmimi, işgüzar, uğurlu siyasətinə görə layiq görülmüşdür.

2018-ci ildə Azərbaycan Ordusunun qüdrəti daha da artmış və Bakıda keçirilən iki möhtəşəm hərbi parad bunu bir daha təsdiq etmişdir. Ötən ilin ən mühüm hadisələrindən biri də Naxçıvan istiqamətində keçirilən uğurlu hərbi əməliyyat nəticəsində 11 min hektar ərazinin azad edilməsi, bununla da Ermənistandan keçən önəmli kommunikasiya xətlərinin və yolların tam nəzarətə alınmasıdır.

Cənab Prezident çox haqlı olaraq qeyd etmişdir: “Bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmamışdır”.

2018-ci ili Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı kimi də qiymətləndirmək olar. Azərbaycan xalqının arzu və istəklərini həqiqətə çevirən, onu öndər Heydər Əliyevin siyasi xəttini, onun qarşıya qoyduğu məqsəd və vəzifələri ardıcıl həyata keçirən Prezident İlham Əliyevin növbəti 7 il üçün yekdilliklə Prezident seçilməsi xalqın öz siyasi liderinə bəslədiyi böyük məhəbbətin və inamın ifadəsidir. Onun Prezident kimi fəaliyyət göstərdiyi əvvəlki 15 il ərzində gördüyü işlərin miqyası o qədər geniş və əhəmiyyətlidir ki, Azərbaycanın artan qüdrəti və gücü bu işlərin nəticəsində yaranıb ərsəyə gəlmişdir.

Dövlət başçısı Yeni il təbrikində xalqın ona göstərdiyi etimadı çox yüksək qiymətləndirərək 15 il ərzində Prezident kimi xalqa layəqətlə xidmət etdiyini, bundan sonra da Azərbaycanın inkişafı, gücləndirilməsi, xalqın rifahının yüksəldilməsi üçün əlindən gələni edəcəyini vurğulayaraq öz qəti mövqeyini bir daha bildirmişdir: “Mənim

Prezident İlham Əliyevin münasibəti bütün məmurlara

“Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmamışdır”.

İlham ƏLİYEV

bir amalı var: güclü Azərbaycan dövləti qurmaq və xalqa layəqətlə xidmət etmək”.

Bu illər ərzində həyata keçirilən düzgün və uğurlu siyasət Azərbaycanın hərtərəfli inkişafını təmin etməklə yanaşı, həm də onu global risklərdən qorumuş, dünyada gedən siyasi mübarizələrin, müxtəlif qanlı toqquşmaların və vətəndaş müharibələrinin fonunda ölkəmizi sabitlik və tərəqqi, tolerantlıq və multikulturalizm simvoluna, nəinki Avropa ölkələri miqyasında, eləcə də İslam aləmində uğurla inkişaf edən bir dövlətə çevirmiş, respublika-mızı əsl demokratik inkişaf nümunəsi kimi tanıtmışdır. Azərbaycançılıq ideyaları, Ulu Öndərin bizə miras qoyduğu azərbaycançılıq məfkurəsi bütün sahələrdə öz təsdiqini və inkişafını tapmış, ölkəmiz dinlərarası, millətlərarası münasibətlərin ən yaxşı təmsalına çevrilmişdir. 2016 və 2017-ci illərin Azərbaycanında “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri elan olunması bu siyasətin parlaq təcəssümüdür.

Ötən ilki Prezident seçkilərdə Azərbaycan xalqının öz siyasi liderinə göstərdiyi böyük hörmət və yüksək etimad ondan qaynaqlanır ki, cənab İlham Əliyevin rəhbərlik etdiyi bu illər ərzində Azərbaycanın bütün kənd və şəhərlərinin siması tamamilə dəyişmiş, yenilənmiş, saysız-hesabsız infrastruktur layihələri həyata keçirilmiş, min kilometrə qədər avtomobil yolları çəkilmiş, yüz minlərlə iş yeri yaradılmış, bütövlükdə xalq narahat edən məsələlərin böyük əksəriyyəti öz həllini tapmış və tapmaqdadır.

Bu illər ərzində ölkə iqtisadiyyatına qoyulmuş milyardlarla dollar həcmində xarici və daxili investisiyalar Azərbaycanı regionda həm iqtisadi, həm də hərbi cəhətdən ən qüdrətli dövlətə çevirmiş, eləcə də dünya birliyində söz sahibi etmişdir. İkili standartların, qeyri-obyektiv yanaşmaların hökm sürdüyü indiki dünyada bunları etmək heç də asan olmamışdır. **Cənab Prezident haqlı olaraq qeyd edir: “...biz yaxşı bilirik və bunu tarix, yaxın tarix və bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, realıqdır. Biz real həyatda yaşayırıq və realılıqla hesablaşmalıyıq”.**

Cənab Prezident 2018-ci il aprelin 18-də keçirilən andiçmə mərasimində Azərbaycanın onun rəhbərliyi ilə son 15 ildə qazandığı misilsiz nailiyyətlərin dərin təhlilini vermiş, iqtisadiyyatın bütün sahələrində ölkəmizin əldə etdiyi qələbələri göstərməklə yanaşı, gələcək inkişaf yollarını, qarşıdakı hədəfləri də sadalamış və bunun üçün konkret tədbirləri müəyyənləşdirmişdir. Ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin hər bir sözü real işlərə əsaslanır və mütləq həyata keçirilir. Hələ onun elə bir vədi, elə bir sözü olmamışdır ki, yerinə yetirilməsin. Xalqımız inanır ki, Azərbaycan Prezidenti növbəti prezidentlik dövründə də nəzərdə tutulan bütün proqramları yerinə yetirəcək, əhalinin güzəranı daha da yaxşılaşacaq və Azərbaycanın müstəqilliyi gündən-gündə möhkəmlənəcəkdir. **Dövlətimizin başçısının andiçmə mərasimində dediyi sözlər hər bir Azərbaycan vətəndaşında sabahı sarsılmaz inam yaradır: “Son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görülməli işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz... Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik... Bizim güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarımızı öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yatırıyıq. Xalq-iqtidar bəsləyir var... Bütün Azərbaycan yaxşı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın əməli olunduğu ölkə kimi vurğulanmış, əhalinin elektrik təchizatı səviyyəsinə görə maksimal – 100 faiz nəticə ilə dünyada birinci pilləyə yüksəlmişdir. Azərbaycan, həmçinin ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə liderliyini qoruyur və biznesin dinamikliyi reytingi üzrə dünyanın 140-nci arasında 31-ci yerdə qərarlaşıb ki, bu da ölkəmizdə aparılan iqtisadi islahatlar nəticəsində mümkün olub. Hesabatda Azərbaycan digər sahələrdə üzrə də öncül yerlərdən birini tutmuşdur, bunlardan hava və dəmir yolu nəqliyyatının effektivliyi göstəricilərini qeyd etmək olar.**

Dövlətimizin başçısı İlham Əliyev iqtisadi gücümüzün müstəqil siyasət aparmağa, Azərbaycan xalqının maraqlarını müdafiə etməyə imkan verdiyini, keçən ilin uğurlu və dərin iqtisadi islahatlar il olduğunu, bu islahatların nəticələrini indi hər kəsin gördüyünü, büdcəmizə daxilolmaların xeyli artdığını vurğulayaraq, 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: **“İqtisadi islahatların əsas məqsədi bu sahədə şəffaflığı tam təmin etməkdir, xoşagəlməz hallara qarşı mübarizəni gücləndirməkdir və beləliklə, ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir. Deyə bilərəm**

doğru gedən dövlət kimi göstərilən Azərbaycan 2016-cı ilin hesabatında reyting üzrə 65-ci idisə, 2018-ci ildə 57-ci sıraya, 2019-cu ildə isə 32 pillə irəliləyərək 25-ci yerə yüksəlib. **“Doing Business”** hesabatında Azərbaycan Cənubi Qafqaz dövlətləri arasında yeganə sürətli inkişaf edən, biznes mühitinin asanlaşdırılması istiqamətində ciddi islahatlar aparan ölkə kimi təqdim edilir.

Bu il yanvarın 22-də isə İsveçrənin Davos şəhərində Dünya Bankının icraçı direktoru xanım Kristalina Georgieva “Doing Business 2019” hesabatında Azərbaycanın 25-ci yerə yüksəlməsi münasibətilə dövlətimizin başçısını təbrik etmiş və ölkəmizin iqtisadi transformasiyasının dünyada Çin, Hindistan kimi ölkələrlə yanaşı, ən uğurlu təcrübələrdən biri olduğunu demişdir. Qeyd etməliyəm ki, bir çox qonşu dövlətlərdə bu göstəricilər bizdən xeyli aşağıdır.

Dünya Bankının “Doing Business” hesabatı ilə yanaşı, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlik Hesabatı da xüsusi maraq doğurur. Tamamilə yeni metodologiya əsasında hazırlanmış son hesabatda 98 indikator üzrə aparılan qiymətləndirmədə ölkəmiz Türkiyə, Serbiya, Gürcüstan və Xorvatiya ilə yanaşı, 7-ci onluqda qərarlaşıb. **İnfrastruktur, təhsil və bəcaırqlar, biznesin dinamikliyi** üzrə Azərbaycanın mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Maraqlıdır ki, hesabatda Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanmış, əhalinin elektrik təchizatı səviyyəsinə görə maksimal – 100 faiz nəticə ilə dünyada birinci pilləyə yüksəlmişdir. Azərbaycan, həmçinin ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə liderliyini qoruyur və biznesin dinamikliyi reytingi üzrə dünyanın 140-nci arasında 31-ci yerdə qərarlaşıb ki, bu da ölkəmizdə aparılan iqtisadi islahatlar nəticəsində mümkün olub. Hesabatda Azərbaycan digər sahələrdə üzrə də öncül yerlərdən birini tutmuşdur, bunlardan hava və dəmir yolu nəqliyyatının effektivliyi göstəricilərini qeyd etmək olar.

Dövlətimizin başçısı İlham Əliyev iqtisadi gücümüzün müstəqil siyasət aparmağa, Azərbaycan xalqının maraqlarını müdafiə etməyə imkan verdiyini, keçən ilin uğurlu və dərin iqtisadi islahatlar il olduğunu, bu islahatların nəticələrini indi hər kəsin gördüyünü, büdcəmizə daxilolmaların xeyli artdığını vurğulayaraq, 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: **“İqtisadi islahatların əsas məqsədi bu sahədə şəffaflığı tam təmin etməkdir, xoşagəlməz hallara qarşı mübarizəni gücləndirməkdir və beləliklə, ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir. Deyə bilərəm**

ki, beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları Azərbaycanda gedən prosesləri çox böyük maraqla izləyirlər və bizim işimizə çox yüksək qiymət verirlər. Mən xüsusi qeyd etməliyəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. **İl ərzində biz 32 pillə irəliləmişik. Hesab edirəm ki, bu, rekord göstəricidir. Biznesi aparmaq üçün yaradılan şəraitə görə dünya miqyasında 25-ci yerdə olmaq böyük nailiyyətdir”.**

Ötən ilin iqtisadi nailiyyətlərinin hamısını sadalamaq imkanı olmasa da, onlardan bəzilərinə qeyd etmək lazımdır. Çünki bu nailiyyətlər bütövlükdə Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi, maddi rifahının yaxşılaşdırılması, onları narahat edən məsələlərin həll edilməsi, sosial infrastruktur layihələrinin həyata keçirilməsi ölkədə şəffaflığı artırmağa xidmət edən institusional islahatların genişləndirilməsinin nəticəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev görülən mühüm işlərin mahiyyətini 2019-cu il yanvarın 21-də Davosda Çin televiziyaşına verdiyi müsahibədə çox aydın izah etmişdir: **“Mənim üçün, bir Prezident kimi, ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir. Xarici siyasətimiz onun qoruyucusudur, ona zəmanət yaradır”.** Xalqımız bu sözlərin reallığını cənab Prezidentin gündəlik fəaliyyətində hər gün, hər an hiss edir.

Ümumiyyətlə, ölkə həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan Prezidenti onu müntəzəm nəzarətdə saxlamasın, respublikanın elə bir bölgəsi yoxdur ki, cənab Prezident orada olmasın və mövcud problemlərin həlli üçün dövlət tərəfindən tədbirlər görülməsini təmin etməsin. **Təkcə ötən il ölkə Prezidenti ümumilikdə respublikanın 24 rayonu və şəhərində 26 səfər etmiş, 100-ə yaxın yeni sosial-iqtisadi infrastruktur obyektinin açılışında iştirak etmişdir.** Bu obyektlər arasında Naxçıvan Muxtar Respublikasında, Lənkəran, Mingəçevir, Sumqayıt, Ağcabədi, Ağdam, Bərdə, Biləsuvar, Goranboy, Xaçmaz, Xızı, İsmayıl, Qax, Quba, Masallı, Şamaxı, digər şəhər və rayonlarda istifadəyə verilmiş sənaye məhəllələrini və parklarını, müxtəlif zavodları, yüngül sənaye müəssisələrini qeyd etmək vacibdir. Ölkədə infrastruktur obyektlərinin ildən-ilə çoxalması, ilk növbədə, sənayenin inkişafı üçün zəruri olan enerji təchizatı, meliorasiya və su təsərrüfatı, nəqliyyat, rabitə, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin, yeni sənaye sahələrinin yaradılması böyük əhəmiyyət kəsb edir.



vətəndaş müraciətlərinə örnəkdir

Müstəqillik illərində Azərbaycanın enerji təchizatı üçün çox böyük işlər görülməsinə və böyük həcmdə investisiya qoyulmasına baxmayaraq, yay aylarında Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəzadan sonra bu məsələlərə xüsusi diqqət yetirilmiş, yol verilən məsuliyyətsizlik və diqqətsizlik nəticəsində strateji əhəmiyyət daşıyan bu sahədə belə halların təkrarlanmaması və ölkədə enerji istehsalının daha da artırılması üçün çox ciddi tədbirlər görülmüşdür. Bu gün əhalinin enerji təchizatında demək olar ki, problem yoxdur, Azərbaycan bu sahədə öndə olan ölkələrdən biridir və təkcə elektrik enerjisinin ixracından 10 milyonlarla dollar gəlir əldə edir.

Cənab Prezidentin qeyd etdiyi kimi, ölkə iqtisadiyyatının sürətli inkişafına rəvac verən yul infrastrukturunun, meliorasiya təsərrüfatının, yeni aqroparkların yaradılması daim diqqət mərkəzində olmuşdur. Təkcə keçən il 100 min hektar torpağa su verilməsi təmin edilmiş, 300 subartezian quyusu qazılmışdır ki, bu da kənd təsərrüfatının suya olan tələbatının ödənilməsinə, eyni zamanda, içməli su ilə təchizatı yaxşılaşdırmışdır.

Ölkə Prezidentinin bütün sahələrdə həyata keçirdiyi islahatlar son nəticədə ölkənin inkişafına, xalqın güzəranının yaxşılaşdırılmasına, cəmiyyətdə demokratik dəyərlərin daha da güclənməsinə yönəlmişdir. Aparılan bütün islahatların mahiyyətinə, onların nə qədər vacib olduğunu qeyd edən cənab Prezident 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin iclasında demişdir: **“...islahat çox böyük məna daşıyır. İslahat nəticəsində dünya inkişaf edir, ölkələr inkişaf edir, yeni imkanlar yaranır. Ona görə islahat məqsədyönlü olmalıdır. Biz elə islahatlar aparırıq ki, həm makroiqtisadi vəziyyətə, həm iqtisadiyyatın real sektoruna, vətəndaşların rifahına, onların rahat yaşamasına xidmət edir, o cümlədən bax, bu sahibkarlığa bağlı aparılan islahatlar. Görün, nəticələr nə qədər təsirlidir”**.

Ötən il Azərbaycan Respublikası Prezidentinin xalqın rifahına xidmət edən fərman və sərəncamları, imzaladığı qanunlar böyük rəğbətə imzalanmışdır. **Dövlət başçısının 2018-ci ildə imzaladığı 428 qanunun, 617 fərmanın, 1055 sərəncamın** əksəriyyəti ölkədə demokratik təsisatların daha da gücləndirilməsinə, idarəetmə strukturlarının təkmilləşdirilməsinə, iqtisadi islahatların davam etdirilməsinə və sosial infrastrukturun yaxşılaşdırılmasına yönəldilmişdir. **Cənab İlham Əliyevin prezident seçkilərindən sonra imzaladığı ilk fərman Vətən uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə, onların varasələrinə 11 min manat həcmində yardım göstərilməsi barədə olmuşdur.** Bu sahədə böyük işlər görülmüş və təkcə keçən il şəhid ailələrinə və onların vərəsələrinə 34,1 milyon vəsait ödənilmişdir.

Prezidentin sərəncamları ilə bir çox sosial obyektlərin tikintisinə, avtomobil yollarının çəkilməsinə və digər məqsədlərə böyük məbləğdə vəsait ayrılmışdır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, dövlət başçısının 69 sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmiş 329 milyon manat vəsaitlə 41 şəhər və rayonda abadlıq-quruculuq

işləri görülmüş, sosial işlər obyektləri tikilmiş, 22 şəhər və rayonda əsaslı yenidənqurma işləri aparılmış, 13 rayonda yeni təhsil ocaqlarının inşasına başlanmış, 6 rayonda isə yeni yollar və körpülər tikilmişdir. Prezidentin Ehtiyat Fondundan bir çox ictimai təşkilatlara və dini icmalara, kütləvi informasiya vasitələrinə, tarix və mədəniyyət abidələrinin bərpasına göstərilən yardımlar ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

2018-ci il digər sahələrdə olduğu kimi, idman sahəsində də ölkəmiz üçün uğurlu olmuş, idmançılarımız dünya və Avropa çempionatlarında, habelə digər beynəlxalq yarışlarda 800-ə yaxın medal, o cümlədən 263 qızıl medal qazanmış, Azərbaycanı bayrağını zirvələrdə dalğalandırmaqla hər birimizə sevinc və qürur hissi yaşatmışlar. Ötən il idman infrastrukturunun genişləndirilməsi işləri davam etdirilərək, olimpiya idman komplekslərinin sayı 44-ə çatdırılmışdır. Bu il daha 3 belə kompleksin tikilməsi nəzərdə tutulur.

Azərbaycanda həm ölkə daxilində aparılan geniş abadlıq və quruculuq işlərində, idman, mədəniyyət, səhiyyə sahələrində həyata keçirilən genişmiqyaslı tədbirlərdə, həm də xaricdə diqqətli cəlb edən humanitar layihələrin həyata keçirilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, dövlətimizin başçısı cənab İlham Əliyevin ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın təşəbbüsləri və əməyini xüsusi qeyd etmək lazımdır. Xalqımız Mehriban xanım Əliyevanı görkəmli dövlət xadimi, mahir diplomat və Azərbaycan mədəniyyətinin, xüsusilə milli musiqimizin böyük hamisi, ölkəmizin dünyadakı mədəniyyət elçisi kimi tanıyır. Azərbaycan sivilizasiyalararası dialoq, multikulturalizm, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə mərkəzinə, yüksək səviyyəli forumların, beynəlxalq idman yarışlarının keçirildiyi mötəbər bir məkana çevrilməsində Mehriban xanım Əliyevanın rolu əvəzsizdir. **Keçən il 50-dən çox ölkənin 450-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilən VI Qlobal Bakı Forumunda onun Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı ilə təltif edilməsi çox önəmli faktdır və ölkəmizin Birinci vitse-prezidentinin zəngin ictimai fəaliyyətinə verilən yüksək qiymətdir. Bu günlərdə isə Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə ilk dəfə Mehriban xanım təltif olunmuşdur.** Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial, ekoloji və digər ictimai layihələr, xüsusilə Azərbaycan haqqatlarının dünya ictimaiyyətinə çatdırılmasında özünəməxsus yeri olan “Xocalıya ədalət!” kampaniyası, eləcə də gənclər siyasəti sahəsində görülmə tədbirlər, gənclərin ölkəmizin ictimai-siyasi həyatına daha fəal cəlb edilməsi istiqamətində təşəbbüsləri böyük səmərə verir, çox rəğbətə qarşılanır.

Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial xidmətlərin vahid mərkəzdən operativ və şəffaf şəkildə idarə olunması üçün ötən il Ömək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə

“Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır”.

İlham ƏLİYEV

“DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və “DOST” mərkəzlərinin yaradılmasına başlanılıb. 2019-cu ildə 4, ümumilikdə isə paytaxtda və respublikanın regionlarında 31 belə mərkəzin yaradılması, həmin mərkəzlərdə 124 xidmətin təqdim olunması nəzərdə tutulmuşdur. Bununla da işsizliyin aradan qaldırılması üçün yeni imkanlar açılacaq və 30 min yeni iş yerinin yaradılması təmin ediləcək.

Ümumiyyətlə, dünya mətbuatında Azərbaycana və dövlətimizin başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinə böyük maraq göstərilməsini müşahidə edirik. Dünyanın elə bir aparıcı mətbuat orqanı, xəbər agentliyi yoxdur ki, orada Azərbaycan və onun rəhbəri haqqında silsilə materiallar verilməsin, xüsusilə Azərbaycanın sürətli inkişafından, onun tolerantlıq və multikulturalizm, turizm və idman mərkəzinə çevrilməsindən, ölkədə hökm sürən sabitlikdən, bütün Şərq ölkələri və İslam dünyası üçün gözəl nümunəyə çevrilməsindən bəhs edən yazılar, müsahibələr və reportajlar dərc olunmasın. Xüsusilə Prezident seçkiləri zamanı Avropa, Amerikanın və Şərq ölkələrinin aparıcı kütləvi informasiya vasitələrində dərc olunan materiallar buna əyani sübutdur.

Azərbaycan, onun iqtisadi və siyasi uğurlarına olan maraq gündən-günə artır. Bu marağın kökündə Azərbaycan Prezidenti İlham Əliyevin güclü siyasi xarizması, qətiyyəti, uğurlu siyasəti, öz vətəninə, xalqına sonsuz məhəbbəti, seçdiyi yol durur. Bu yolu cənab Prezident 2018-ci il sentyabrın 26-da “Azerspace-2” telekommunikasiya peykinin orbitə buraxılması münasibətilə xalqımıza təbrik və belə səciyələndirir: **“Bizim yolumuz inkişaf yoludur... Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”.** vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinə böyük maraq göstərilməsini müşahidə edirik. Dünyanın elə bir aparıcı mətbuat orqanı, xəbər agentliyi yoxdur ki, orada Azərbaycan və onun rəhbəri haqqında silsilə materiallar verilməsin, xüsusilə Azərbaycanın sürətli inkişafından, onun tolerantlıq və multikulturalizm, turizm və idman mərkəzinə çevrilməsindən, ölkədə hökm sürən sabitlikdən, bütün Şərq ölkələri və İslam dünyası üçün gözəl nümunəyə çevrilməsindən bəhs edən yazılar, müsahibələr və reportajlar dərc olunmasın. Xüsusilə Prezident seçkiləri zamanı Avropanın, Amerikanın və Şərq ölkələrinin aparıcı kütləvi informasiya vasitələrində dərc olunan materiallar buna əyani sübutdur.

Azərbaycana, onun iqtisadi və siyasi uğurlarına olan maraq gündən-günə artır. Bu marağın kökündə Azərbaycan Prezidenti İlham Əliyevin güclü siyasi xarizması, qətiyyəti, uğurlu siyasəti, öz vətəninə, xalqına sonsuz məhəbbəti, seçdiyi yol durur. Bu yolu cənab Prezident 2018-ci il sentyabrın

Bir sözlə, Azərbaycanın iqtisadi inkişafı ölkə vətəndaşlarının rifahını daha da yaxşılaşdırmağa, onların problemlərinin daha asan həllinə imkan vermişdir. Cənab Prezident haqlı olaraq qeyd edir: **“Ümumiyyətlə, bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını tam əks etdirir, ona tam uyğundur. Məhz buna görə Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyir. Bu dəstək keçən il Prezident seçkilərində bir daha özünü göstərdi. Azərbaycan xalqı bir daha mənə çox böyük etimad göstərmişdir... Bu, görülmə işlərə verilən yüksək qiymətdir. Görülmə işlər isə göz qabağındadır”**.

Xalqın ürək sözləri: “Cənab Prezident, Siz tarixin ən qüdrətli Azərbaycanını yaratmışsınız!”

Azərbaycan Prezidentinin yorulmaz fəaliyyəti, ölkəsinin inkişafı, xalqının səadəti və xoşbəxtliyi üçün əzmlə çalışması, zamanla ayaqalayan, gələcəyi görməyi, qiymətləndirməyi bacaran müdrik siyasi rəhbər kimi doğma Vətənimizi daim irəli aparması Azərbaycan vətəndaşlarının və dünyada yaşayan soydaşlarımızın diqqətindən yayınmır və Prezident İlham Əliyevin ünvanına daxil olan minnətdarlıq məktublarında öz əksini tapır.

Həç bir şübhə yoxdur ki, ölkə Prezidentinin gördüyü bütün işlər xalqın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir və vətəndaşlarımızın dövlətimizin başçısına ünvanladığıları səmimi ürək sözləri – məktubları haqiqətən yüksək hörmətin və ehtiramın əyani nümunəsi kimi haqlı qürur doğurur. Vətəndaşlar Azərbaycanın inkişafı və daha da qüdrətlənməsi, problemlərin həlli üçün görülmə işlərə görə razılıq və sevinc hisslərini minnətdarlıq məktubları vasitəsilə ölkə başçısına çatdırmağı öz mənəvi borcları hesab edirlər. Həmin məktubları oxuduqca ölkəmizin keçdiyi böyük inkişaf yolu bir daha göz önündə canlanır, insanın qəlbi fərəh hissi ilə dolur. Bu məktubların hamısını əhatə etmək mümkün olmadığından onların yalnız bir hissəsi barədə oxuculara məlumat verməklə Azərbaycan vətəndaşlarının arzu və düşüncələri barədə təsəvvür yaratmaq istərdik. Minnətdarlıq məktubları Azərbaycan cəmiyyətinin bütün təbəqələrini, eləcə də bütün regionları, həmçinin xaricdə yaşayan soydaşlarımızı əhatə edir və maraqla oxunur.

Bakının Qaradağ rayonundan H.Qəniyev ölkə başçısına ünvanladığı məktubunda yazır: “Siz milli maraqlara əsaslanan siyasətinizi cəsarətlə davam etdirərək, müdrik qərarlarınız ilə həyatımıza yeni nəfəs gətirirsiniz. Müstəqil Azərbaycan dövlətinin iqtisadi sahədə misilsiz nailiyyətlər qazanması, hər bir Azərbaycan vətəndaşının rifahının yüksəlməsi uğrunda apardığınız işlər danılmazdır”.

Nərimanov rayonundan S.Məmmədova, Pirallahıdan E.Rüstəmov, Naxçıvandan M.Abbaslı, Gəncədən H.Hatəmi, Sumqayıtdan əmək veteranı A.Şərifov, Şirvanın B.Əhədov, Yevlaxdan A.Bayramova, Ağsəronun Xırdalan şəhərindən G.Hətəmov, Ağdaşın Aşağı Zeynəddin kəndindən N.Zalişov, Ağstafadan İ.Əliyev, Cəlilabaddan R.Qədirov, Xızınnın Yeni Yaşma kəndindən S.Muxtarov, Kürdəmirin Cəyli kəndindən S.Rüstəmov, Masallıdan Ə.Talıbov, Samuxun Qarayeri qəsəbəsindən K.Bayramlı, Şamaxıdan T.Məmmədov, Zaqataladan Ş.Əbdürrəhmanova və digər bölgələrdə yaşayan vətəndaşlar ulu öndər Heydər Əliyevin müdrik siyasətinin uğurlu davam etdirilməsindən, ölkəmizin sürətli inkişafı yolu ilə inamla irəliləməsindən, Azərbaycanın dünyada demokratik, qüdrətli, öz sözünü deməyə qadir olan bir ölkə kimi tanınmasından, on miasir silahlarla və texnika ilə təchiz olunmuş orduya sahib olmasından fərəhləndiklərini və qürur duyduqlarını bildirirlər. Məktubların bir çoxunda vətəndaşlar xüsusi vurğulayırlar ki, həyata keçirilən uğurlu siyasət müsbət nəticələrini bizdən sonrakı nəsillər də hiss edəcəklər.

Ötən il ölkəmiz üçün bir sıra mühüm və əlamətdar hadisələrlə zəngin olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində keçirilən tədbirlər, o cümlədən möhtəşəm paradlar barədə respublikanın, demək olar ki, bütün şəhər və rayonlarından təbrik və minnətdarlıq məktubları daxil olmuşdur. Vətəndaşlar müasir silahlarla təchiz olunmuş qüdrətli ordumuza görə Ali Baş Komandanımıza təşəkkür edir və qürur hissi keçirdiklərini bildirirlər. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradla əlaqədar İsmayılıdan L.Əliyeva yazır: “Hərbi parada hədsiz fəxrli, iftixarla, böyük qürur hissi ilə baxdım. Qüdrətli dövlətimizin, qüdrətli ordumuzun gücünü gördükə Qələbə gününün yaxında olduğuna hiss etdik, Şuşaya, Laçına, Zəngəzurə gedən yolumuzu, o

Azərbaycanda bərqərar olmuş sabitlik şəraitində həyata keçirilən uğurlu iqtisadi islahatlar onun qonşu dövlətlərlə müqayisədə qat-qat yüksək nailiyyətlər qazanmasını təmin etmişdir. Hazırda Azərbaycanın iqtisadiyyatı Ermənistanın iqtisadiyyatından 4 dəfə böyük, valyuta ehtiyatları isə 20 dəfə çoxdur.

Azərbaycan Prezidenti əldə olunan nailiyyətləri göstərməklə yanaşı, cəmiyyətdə mövcud olan nöqsanlardan və problemlərdən də heç vaxt yın keçmir, onları aradan qaldırmaq üçün görülən tədbirlər barədə xalqa açıq və cəsarətlə məlumat verir.

Qeyd etmək istərdik ki, keçirilən hərbi parad dünya mediasının da diqqətini cəlb etmişdir. Qardaş Türkiyənin “Star”, “Milliyyət”, “Günəş”, İsrailin “The Jerusalem Post” qəzetləri, habelə “Reuters”, “Associated Press”, “Washington Post” və digər nüfuzlu beynəlxalq KİV-lər paradla bağlı xəbərləri, eləcə də Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirləri öz səhifələrində yerləşdirmişlər.

Ötən il sentyabr ayının 26-da Azərbaycanın “Azerspace-2” peykinin orbitə buraxılması da ölkəmiz üçün mühüm hadisələrdən birinə çevrildi. Prezident İlham Əliyevin dediyi kimi, **“Bu, ölkəmizin növbəti qələbəsidir, dövlətimizin növbəti uğurudur”**. Vətəndaşlar öz məktublarında bu fikirlərə şərik çıxırlar. Məsələn, Bakı şəhərindən Tələbə F.Vətəni yazır: “Daha bir peykimizin səmaya buraxılması Azərbaycanın bir çox ölkələrdən nə qədər irəlidə olduğunu sübut etdi. Respublikamızın belə dinamik və uğurlu inkişafı bir vətəndaş olaraq mənə çox qürurlandırır.”

Prezident İlham Əliyevin səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə qardaş ölkədə **“İlin dövlət başçısı”** seçilməsi ölkə vətəndaşları tərəfindən fəxrət hissi ilə qarşılanmışdır. Bakının Nizami, Pirallahı, Səbail və Yasamal, Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli və Şərrur rayonlarından, habelə Gəncə, Balakən, İmişli, Quba, Salyan, Şəbran, Şuşa, eləcə də digər şəhər və rayonlardan göndərilən onlarla məktubda vətəndaşlar Prezident İlham Əliyevin bu mükəfata misilsiz fəaliyyətinə və fəxr edilişi işlərinə görə layiq görüldüyünü, yüksək dövlət idarəetmə bacarığını, onun sayəsində ölkəmizin hələ çox uğurlar əldə edəcəyinə andıqlarını xüsusi vurğulayırlar. Paytaxt sakini E.Hacıyevin məktubunda deyildiyi kimi, “Bu uğur Sizin gərgin əməyinizin bəhrəsidir, cənab Prezident!”

Tarixi və mədəni irsimizin dərindən öyrənilməsi, qorunması və təbliği istiqamətində görülən işlər, Azərbaycan tarixində özünəməxsus yeri olan təhsil və mədəniyyət ocaqlarının, görkəmli şəxsiyyətlərin əlamətdar yubileylərinin keçirilməsi xalqımız tərəfindən hər zaman müsbət qarşılanır. Yola saldıığımız 2018-ci il də bu baxımdan səciyəvi olmuşdur. Qazax Müəllimlər Seminariyasının 100, Böyük Azərbaycan şairləri İmadəddin Nəsiminin 650 və Mikayıl Fəhriqin 110, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Aşıq Şəmşirin 125, opera sənətinin korifey ifaçılarının olan Gülxar Həsənovanın 100 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, “Basqal” və “Yanar dağ” dövlət tarix-memariq qoruqlarının bərpası ilə əlaqədar sərəncamlar imzalanması və bu istiqamətdə həyata keçirilən tədbirlər, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqların aradsızlıqla üçün işçi qrupun yaradılması və ölkə başçısının bu məsələni şəxsi nəzarətinə götürməsi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir və ötən il daxil olan çoxsaylı məktubda buna görə cənab Prezidentə minnətdarlıq bildirilir.

Bakının Nizami rayonundan M.Əliyevin opera müğənnisi Gülxar Həsənovanın 100 illik yubileyi ilə bağlı sərəncama görə minnətdarlıq məktubunda yer alan sözlər ümumilikdə bu işlərin əsl dəyərlərini özündə təəssüsləndirir. O yazır: “Siz bu Sərəncamınızla Azərbaycan cəhəsinin unudulmaz Ərəbzəngisinə sanki yeni sənətkar ömrü bəxş etdiniz, ona əbədiyaşarlıq verdiniz. Gülxar xanımın sənətinə ulu öndər Heydər Əliyev də daim yüksək qiymətləndirdi. Sizə çox minnətdarlığa ki, Ümummilli Liderimizin gözəl ənənələrini yaşadır, Azərbaycan mədəniyyətinə daim böyük qayğı göstərir, Gülxar xanım kimi əsl sənətkarları unudulmağa qoymur, onların irsinin yaşadılmasına və davam etdirilməsinə şərait yaradırsınız”.

(ardı 4-cü səhifədə)

(əvvəlki 3-cü səhifədə)

Əhəlinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülmüş işlərə, bununla əlaqədar imzalanmış fərman və sərəncamlara görə də minnətdarlıq edənlər çoxdur. Azərbaycanın Milli Qəhrəmanları, müharibə əlilləri və şəhid ailələri, habelə müayyən səbəblərdən I qrup əlilliyə görə sosial müavinət alanlar üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdüün, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılmasına görə **Xətai, Nərimanov, Yasamal, Xankəndi, Culfa, Sədərək, Abşeron, Füzuli, Hacıqabul, Xaçmaz, Qazax, Qubadlı, Qusar**, digər şəhər və rayon sakinləri dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. **Füzuli** rayonunun Üçüncü Zobucuş qəsəbəsindən D.Niftaliyeva yazır: “Sizin gərgin və yorulmaz fəaliyyətiniz, apardığınız ardıcıl və məqsədyönlü siyasətiniz sayəsində xalqımızın rifahı gündən-günə yaxşılaşır. Azərbaycanın Milli qəhrəmanlarına və şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən Prezident

istifadəyə verilməsinə görə təşəkkür edirlər.

Sosial məsələlərlə bağlı digər minnətdarlıq məktublarında **Suraxanıdan** N.Abdullayev Yeni il ərəfəsində aztəminatlı ailələrə birdəfəlik yardımın verilməsinə, **Yasamaldan** F.Əhmədova sosial mənzillə, **Lənkərandan** Aprel döyüşlərinin iştirakçısı R.Hümmətov işlə təmin edilməsinə, **Goranboyun** Balakürd kəndindən aztəminatlı ailənin üzvü V.Alahverdiyev birinci sinifə gedən övladına məktəb ləvazimatlarının hədiyyə olunmasına görə təşəkkürünü bildirir, **İsmayıldan** Z.Muradov, habelə digər rayonların sakinləri dövlət peşəixisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının ilk diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkdaşlarının artırılmasından razı qaldıqlarını diqqətə çatdırırlar.

Səbaildən V.Əhmədov və G.Muradov, **Balakəndən** R.Balayev, **Goranboydan** Ə.Məmmədov, **Qaxın** Marsan kəndindən M.Cəlilov, **Qazaxdan** S.Ahiyev, **Qəbələdən** V.Məmmədov,



Prezident İlham Əliyevin münasibəti bütün məmurlara

“Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır”.

İlham ƏLİYEV

təqaüdüünün məbləğinin artırılması bütövlükdə xalqımıza olan yüksək qayğı və diqqətinizin nəticəsidir. Əziz Prezidentimiz, bütün Azərbaycan xalqı kimi, Füzuli rayonu sakinləri də Sizin rəhbərliyinizlə ölkəmizin qazandığı böyük nailiyyətlərlə fəxr edirlər”.

Binəqədindən S.Rəsulova, **Nərimanov** rayonundan M.Mehdiyev, **Suraxanıdan** L.Rəhimova, **Gəncədən** P.Həsənov, **Mingəçevirdən** Ş.Hacıyeva, **Sumqayıtdan** Z.Məmmədova, **Şirvandan** V.Həbibov, **Abşeronun** Xırdalan şəhərindən İ.Mürsəlov, **Ağstafadan** Q.Omarov, **Xətai** kəndindən N.Mərdanova, **Daşkəsəndən** Q.Abbasova, **Göygölnün** Quşqara kəndindən S.Abutalıbova, **Qazaxın** Məzəm kəndindən T.Süleymanova, **Lerikdən** N.Bağışov və Dürğan kəndindən Ş.Həsənova, digər şəhər, rayon sakinləri Qarabağ müharibəsi əlillərinə və veteranlarına, şəhid ailələrinin üzvlərinə göstərilən dövlət qayğısından, onların problemlərinin həllindən razı qaldıqlarını bildirmişlər.

Məlumat üçün qeyd edək ki, ötən 15 il ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 6650, təkcə 2018-ci ildə isə nəzərdə tutulandan 3 dəfə çox – 626 mənzil təqdim edilmişdir. Ölkə başçısının tapşırığına uyğun olaraq, 2019-cu ildə bu kateqoriyalardan olan şəxslərə azı 800 mənzil verilməkdir.

Respublikamızın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel və 2019-cu il 28 yanvar tarixli fərmanlarına uyğun olaraq, 12268 şəhidin və rəşələrinin birdəfəlik ödəmə almaq hüququ müayyən olunmuş, 2018-ci ildə 3099 şəhid hərbi qulluqçunun və rəşələləri 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin edilmişdir və ödəmələr növbəti 10 ay ərzində başa çatdırılacaqdır.

Bu Fərmana görə ölkə başçısının ünvanına Bakı şəhərinin **Binəqədi, Nəsimi, Nizami, Suraxanı** rayonlarının, **Lənkəran, Naftalan, Sumqayıt, Beyləqan, Bərdə, Biləsuvar, Füzuli, Göygöl, Xocavənd, İsmayılı, Quba, Qusar, Ordubad, Şahbuz, Tərtər**, habelə digər şəhər və rayonların sakinlərindən çoxlu sayda fərdi və kollektiv minnətdarlıq məktubları daxil olmuşdur. **Şəmkirdə** yaşayan şəhid ailələri üzvlərinin bir qrupu – A.Həsənov, M.İbadullayev, E.Böyükkışiyeva və başqaları Azərbaycan Prezidentinə ünvanladığıları məktubda yazırlar: “Biz bu Fərmanı Sizin şəhid ailələrinə qayğıkeş münasibətinizin davamı kimi yüksək dəyərləndiririk. Notarial qaydada mürciyyət etdik və birdəfəlik ödəmə ilə təmin olunduq. Bu vəsait bizim rifahımıza böyük dəstəkdir”.

Məcburi köçkünlərin problemlərinin həlli dövlətimizin qarşısında duran prioritet məsələlərdən biridir. 2018-ci ildə məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması davam etdirilərək mənzil və evlərə təmin olunmuş məcburi köçkünlərin sayı 300 minə çatdırılmışdır. Respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşmış məcburi köçkünlər – Ağdamdan M.Əliyeva, Cəbrayıldan E.Abbasov, Xocalıdan R.Quliyev, Qubadlıdan S.Mikayılova, N.Həmidov, Laçından E.Şərifov, Zəngilandan M.Əsədova, E.Cəfərova və digər rayonlardan olan vətəndaşlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına, mənzillə və fərdi yaşayış evləri ilə təmin edilmələrinə, onlar üçün hər bir infrastrukturə malik çoxsaylı müasir qəsəbə və şəhərciklərin salınıb

Şamaxıdan H.Allahverdiyev, **Tovuzun** Çatax kəndindən S.Aslanov, **Ucardan** R.Abdullayev və digər bölgələrdən olan insanlar isə faydalandıqları özünüməşğulluq proqramının uğurla həyata keçirilməsindən, bu proqramın işsiz insanlar üçün böyük bir fürsət olmasından yazır, yeni qurduqları təsərrüfatlardan yaxın vaxtlarda yaxşı nəticə əldə edəcəklərinə və təsərrüfatlarını ildən-ilə genişləndirəcəklərinə inandıqlarını bildirirlər.

2018-ci ildə özünüməşğulluq proqramına cəlb olunmuş ailələrdən 7267-si biznes planlarını uğurla müdafiə etmişdir ki, bu da 2017-ci ildə müqayisədə 6,5 dəfə çoxdur. Bütövlükdə 5000-dən çox ailə aktivlərlə təmin olunmuşdur. Ötən il bu proqrama cəlb edilənlər 1300 nəfər qədrini məcburi köçkün, 1000 nəfərdən çoxunu əlilliyi olan, 1000 nəfərə qədrini ünvanlı yardım alan şəxslər, 400 nəfərə qədrini sağlamlıq imkanları məhduf uşaqları olan valideynlər, 300 nəfərini müharibə veteranı, 160 nəfəri qədrini əlilləri üzvləri, 70 nəfərini penitensiar müəssisələrdə cəza çəkəndən azad edilənlər və digərləri təşkil etmişdir. Bu işlərin 2019-cu ildə də davam etdirilməsi və daha 8000 nəfərin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur.

Azərbaycan dövlətinin sosial siyasətinin müsbət nəticələrini ölkəmizdə yaşayan bir çox millətlərin nümayəndələri də ayarı şəkildə görür və yüksək qiymətləndirir. Pirallahıdan Svetlana Abramenko yazır: “Sizin siyasətiniz sayəsində Azərbaycanın hər bir sakini dövlətini, Prezidentini hər an öz yanında hiss edir. Ömrümün ahlı çağlarımda dövlətimizin göstərdiyi diqqət mənim üçün xüsusi sevincidir. Yaranmış bütün sosial, mənzil-məişət problemlərim dərhal həll edilir və buna görə həyatımdan çox razıyam. Bir ana kimi mənə göstərilən bu qayğıya görə Siza minnətdarlığımı bildirirəm”.

Səhiyyə məsələlərinə dair məktublarda Naxçıvan Muxtar Respublikasının Şərir rayonunun Danyeri kəndindən M.Seyidov və **Calilabaddan** II qrup əlil N.Sadatov respublikanın səhiyyə ocaqlarında müalicə olunmalarına, **Səb-rabaddan** G.Həsənova “ASAN xidmət” mərkəzinin “Uşaq Psix-Sosial İnkişaf Mərkəzi”ndə azyaşlı övladının nitq qüsurunun aradan qaldırılmasına, **Bərdədən** B.Kərimov özünün, **Ucarın** Lok kəndindən Ş.Mehdiyev isə övladının uğurla əməliyyat edilməsinə görə minnətdarlıq edirlər.

“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridəmə ilə əlaqədar olma-yan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq azadlığa çıxan məhbusların və onların ailə üzvlərinin məktublarını oxuduqca ölkə başçısının bu addımının əsl müdrikliyə və humanizmə söykəndiyi bir daha aydın görünür. Bu səvinci yaşayan **Astaranın** Ovala kəndindən B.Baxşiyev yazır: “Sizin böyüklüyünüz, aliliyiniz nəticəsində mən ailəmə qovuşdum. Siz mənim gənclik səhmiyi bağışladınız. Siza söz veririm ki, ümidləri doğruldacağam, xalqımıza, dövlətimizə layiqli vətəndaş, Sizin müəlləh əsgəriniz olacağam. Qoy uca və böyük Allah Sizin və ailəniniz köməyi olsun və Sizləri qorusun!”

Dövlətimizin başçısı məhkum edilmiş şəxslərə qarşı öz humanistliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 ilyininin qeyd olunduğu ərəfədə bir daha göstərdi. Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, müxtəlif cəzalarla

məhkum edilmiş 634 nəfər əfv olundu.

Ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsinə, Azərbaycanın işıqlı gələcəyi nəminə təhsil, elm, mədəniyyət, incəsənət və digər sahələrdə gənclərin irəli çəkilməsinə, onların yaradıcılığının qiymətləndirilməsi və dövlət mükafatları ilə təltif edilməsinə görə daxil olan minnətdarlıq məktubları da az deyildir. **Binəqədinin** Rəsulzadə qəsəbəsindən İ.Rəsulovun, **Xətaidən** N.Qasımovanın, **Sabunçunun** Bakıxanov qəsəbəsindən N.Hümbətlinin, **Suraxanı-nın** Hövsan qəsəbəsindən M.Əhmədovun, **Yevlaxdan** F.Mahmudovun, **Kəlbəcərdən** məcburi köçkün H.Misirovun, **Qubadan** R.Camalovanın, **Samuxdan** F.Yusiflinin, həmçinin digər şəhər və rayonlardan olan vətəndaşların məktublarında bu məsələlər öz əksini tapmışdır.

Ölkə Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmiş gənclər üçün xüsusi aylıq təqaüdüün məbləğinin artırılması da onlara olan yüksək diqqətdən irəli gəlir. Bu sərəncam gənc istedadların və onların təhsil aldıqları məktəblərin kollektivlərinin sevincinə səbəb olmuşdur. Daxil olmuş bir çox fərdi və kollektiv məktublarda bu addımın gənclərin yaradıcılıq işlərinə daha da həvəsləndirilməsi baxımından çox mühüm töhfə olduğu bildirilir.

Dövlətimizin başçısının təşəbbüsü və tapşırığı ilə orta məktəb şagirdləri üçün “Ölkəmizi tanıyaq” deyəli ilə keçirilən maarifləndirici tur-aksiya artıq beşinci ildir ki, müvəffəqiyyətlə təşkil olunur və ümumilikdə ölkə ictimaiyyəti tərəfindən çox müsbət qarşılanır. Gənc nəslin mədəni və intellektual səviyyəsinin yüksəlməsinə xidmət edən bu layihənin uğurla həyata keçirilməsi, ilk növbədə, şagirdlərin və onların valideynlərinin ürayıncıdır. Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, Gədəbəy, Göyçay, Qax, Qəbələ, Neftçala, Salyan, Tovuz, Zaqatala**, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış **Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın, Şuşa, Zəngilan** rayonlarından olan məcburi köçkünlərdən daxil olan məktubları buna misal göstərmək olar. **Gədəbəyin** Respublikamızın müxtəlif bölgələrindən bu barədə təşəkkür dolu məktublar gəlir. Yola saldıgımız ildə **Naxçıvan Muxtar Respublikasından**, Bakının **Nərimanov, Nizami, Pirallahı, Səbail** rayonlarından, **Naftalan, Şirvan, Ağstafa, Balakən, G**

Minnətdarlıq məktublarının bir çoxunda vətəndaşlar ölkəmizin inkişafı və tərəqqisi yolunda cənab Prezidentlə çiyin-çiyinə çalışan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həm Birinci vitse-prezident, həm də Heydər Əliyev Fondunun prezidenti kimi gördüyü işləri, eyni zamanda, Leyla xanım Əliyevanın təşəbbüslərini yüksək dəyərləndirir, buna görə təşəkkürlərini bildirirlər. Vətəndaşlar milli-mənəvi dəyərlərimizin və mədəniyyət nümunələrimizin, xüsusilə də muğam və xalçaçılıq sənətinin dünyada təbliğində Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulayıb, habelə məcburi köçkünlərin, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında, fiziki güsurlu insanların lazımı avadanlıqla təmin olunmasında yaxından kömək göstərməsindən razılıq ifadə edirlər. Bundan əlavə, **Binəqədidən** Aprel döyüşləri əli A.Məmmədov mənzillə təmin olunmasına, **Qaradağdan** R.Hüseynov Respublika Talassemi-ya Mərkəzinin texniki təchizatının son illər ərzində yenilənməsinə və uşaqların burada daha yaxşı müalicə kursları keçməsinə, **Gəncədən** S.Süleymanova və **Mingəçevirdən** Qarabağ müharibəsi veteranı F.Mustafayev özünün, **Şəkiddən**



vətəndaş müraciətlərinə örnəkdir

C.Qasimov övladının əməliyyatına kömək göstərilməsinə, **İsmayıldan** G.Mirzaliyeva, K.Rəsulova, A.Əliyeva və başqaları rayonun aztəminatlı ailələrindən olan bir qrup uşağın məktəbli geyimi ilə təmin edilməsinə görə Mehriban xanım Əliyevaya təşəkkür etmişlər.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan və ötən il avqustun 28-də dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə açılışı keçirilən Bakı Kitab Mərkəzi də mühüm sosial layihələrdən biri kimi vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Mərkəzin xidmətindən istifadə edən insanların səmimi ürək sözləri maraq doğurur. Məsələn, Xəzər rayonundan R.Ataçanov yazır: “Əvvəllər mən istirahət günlərində asudə vaxtımı şəhəri gəzməklə keçirirdim. İndi isə Bakı Kitab Mərkəzinə gedir, istədiyim kitabı asanlıqla tapır, rahatlıqla və ən əsası dönməyəcək oxuyuram. Ümid edirəm ki, bu hər zaman belə olacaq. Çünki gənclərin kitabə ehtiyacı var”.

Qeyri-neft sektorunun ən mühüm və perspektivli sahələrindən biri olan aqrar sahənin inkişafı dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən işlər və onun müsbət nəticələri öz əksini minnətdarlıq məktublarında da tapır. **Ağdamın** Xırdıstan kəndindən R.Babayev, **Biləsuvarın** Aşağı Cürəli kəndindən B.Əzizov, **Göyçayın** Alxasava kəndindən F.İsmayılov, **İmişlinin** Çahar kəndindən N.Şirinov və Təlişli kəndindən A.Ağayev, **Lerikin** Piran kəndindən S.Xudaverdiyev, **Masallının** Bədəlan kəndindən C.Əzizov, Qarıblar kəndindən İ.İnamyarov, **Nəftçalanın** Xol Qarabucək kəndindən Q.Qafarov, Boyat kəndindən Ə.Hacıyev, **Sabirabadın** Moranlı, Sarxanbəyli, Ətilməbəyli, Bala Həşimxanlı kəndlərinin fermerləri adından yazan D.Dövlətov, digər rayonlardan olan fermerlər aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyinə,

“Bütün dövlət məmurları – Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir”.

İlham ƏLİYEV

əkın-biçin işləri üçün texnikanın və gübrələrin gücətlı şərtlərlə verilməsinə, subsidiyanın ayrılmasına, yeni suvarma kanallarının çəkilməsinə və suvarma probleminin təcridən aradan qaldırılmasına, geniş torpaq sahələrinin əkinə cəlb olunmasına görə dövlətimizin başçısına təşəkkür edirlər. **Ölkəmizdə özünəməxsus ənənələri olan xalçaçılıq sənəti də qeyri-neft sektorunun inkişaf edən sahələrindən biridir.** Son illər ərzində bu qədim sənət sahəsinin yenidən dirçəldilməsi, itməkdə olan ənənələrin bərpası üçün dövlətimiz tərəfindən məqsədyönlü tədbirlər görülür. **Ötən il ölkə başçısının sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmiş,** respublikanın 11 şəhər və rayonunda xalça istehsalı emalatxanalarının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı, müvafiq infrastrukturun yaradılması məqsədilə ümumilikdə 22,4 milyon manat vəsait ayrılmışdır.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu barədə demişdir: **“Biz bir neçə il bundan əvvəl ənənəvi sahəmiz olan xalçaçılığı sürətlə inkişaf etdirməyə başlamışıq və nəticələr də var. İyirmi xalça fabriki tikilərək istifadəyə verilib. Bu il 11 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Bu fabriklər tam gücü ilə fəaliyyətə başlayandan sonra 5 minə yaxın insan, – onları mütəlx əksəriyyəti qadınlardır, – işləyəcək. Həm iş yerləri, gözəl müəssisələr yaradılır, bizim tarixi milli sənətimiz yaşayır və yaşayacaqdır,**

gənclər cəlb olunur, həm də ki, xalçaçılığın böyük iqtisadi tərəfi də var. Bu, ixracəyönümlü məhsuldur”.

Bakının **Sabuncu** rayonundan T.Nəbiyeva bu işin müsbət cəhətlərini qeyd edərək yazır: “Mən ömrümün 58 ilini xalça toxumağa həsr etmişəm. Sovet dövründə Nardaran qəsəbəsində qaranlıq, heç bir şəraiti olmayan emalatxanalarda xalça toxuyurdum. Əziz Prezidentim, Siz mənim kimi yüzlərlə qocaman xalçaçının arzularını reallığa çevirdiniz. Ölkəmizin müxtəlif bölgələrində müasir tələblərə cavab verən xalça emalatxanaları yaratdınız, “Xalçaçı günü” peşə bayramını təsis etdiniz, xalçaçıların müxtəlif fəxri adlarla və medallarla mükafatlandırdınız. Azərbaycan xalçaçılığı və xalçaçıları Sizin sayınızda ikinci həyatını yaşayır. İki yüzə yaxın toxucunun yaşadığı Nardaranda xalça emalatxanasının tikilməsi qəsəbə sakinləri üçün olduqca əhəmiyyətli hadisədir”.

Lənkərandan İ.Əliyevanın, **Ağdamdan** A.Mehdiyevanın, **İsmayıldan** H.Əsədovun, S.Hacıyevanın, **Kürdəmirdən** Z.Eyyubovanın, **Qazaxdan** T.İbrahimova və Ə.Namazovanın, **Qobustandan** T.Gülüliyeva, S.Mehrəliyeva və Z.Şərifovanın, **Qubadan** R.Baxışovanın və digər şəhər və rayonlardan olan vətəndaşların məktubları da bu qəbildəndir.

Vətəndaşlar dövlətimizin başçısının həssas münasibətini, diqqət və qayğısını ölkəmizdə baş verən təbii fəlakətlər zamanı xüsusilə hiss edib, yaranmış ciddi problemlərin operativ həll olunmasından və dəymiş ziyanın aradan qaldırılmasında iştirak etmişlər.

təxirəsalınmaz addımların atılmasından razı qaldıqlarını bildirirlər. Ötən il iyunun 2-də Göyçay rayonu ərazisində baş vermiş güclü leysan zamanı Göyçay çayı üzərində yerləşən körpü dağılaraq yararsız vəziyyətə düşmüş, 30-dan çox kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi. Ölkə başçısının məsələyə operativ reaksiyası və imzaladığı müvafiq Sərəncamı əsasında A.Salahov və başqaları yazırlar: “Rayonumuz üçün böyük strateji əhəmiyyətə malik körpünün qısa müddət ərzində bərpa edilməsinə görə bütün rayon sakinləri adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”. **Lerikin** VİZƏMİN kəndindən İ.Rəhimov, **Şamaxının** Meysəri kəndindən V.Həsənova isə torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşmüş evlərinin əvəzində onlar üçün yeni evlərin tikilməsinə görə ölkə başçısına minnətdarlıqlarını ifadə edirlər.

Xarici ölkələrdə yaşayan həmvətənlərimiz – Türkiyənin Ankara şəhərindən E.Kərimova, **İstanbul** şəhərindən F.Quliyev, **Fransanın** Mets şəhərindən İ.Səmədov, **Ukraynanın** Kiyev şəhərindən F.Turanlı, **Macarıstanın** Peç şəhərindən C.Əhmədov və digər ölkələrdən olan soydaşlarımız öz minnətdarlıq məktublarında cənab İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycanın sürətlə inkişaf etdiyini, iqtisadi, siyasi və beynəlxalq münasibətlərini, xarici əlaqələrini gücləndirdiyini, dünya dövlətləri arasında layiqli yer tutduğunu və tanıdığını xüsusi vurğulayıb, bütün bunlarla fəxr etdiklərini yazırlar.

Fransanın Mets şəhərindən İ.Səmədov yazır: “İqtisadi böhranın insanları çıxılmaz vəziyyətə saldığı, silsilə terrorların yaşandığı bir dünyada sülh və əmin-amanlığın bərqərar olduğu, təhlükəsiz və tolerant kiçik bir dünya qurmağa müvəffəq olmuşuq. Bu, gələcək nəsillərə qüvvəli və alnı açıq ötürəcəyimiz Azərbaycanımızdır. Ölkəmizin hüduulardan kənarda bütün bunlar daha aydın görünür və qüvvə doğurur”.

Vətənimiz Azərbaycanın mədəniyyəti, tarixi ənənələri və hazırkı vəziyyəti xarici ölkə vətəndaşlarının da diqqətini cəlb edir, onlarda Azərbaycan haqqında xoş təəssürat oyadır. Ölkəmizə tez-tez səfər edən **Rusiya Federasiyasının Krasnodar vilayətinin Kropotkin** şəhərindən Raisa Turova yazır: “Azərbaycanda keçirdiyim illər yaddaşmda əbədi qalacaqdır. Mən oranın təbiətini, insanların, mətbəxinə, mədəniyyətini çox sevirəm. Qohumlarım hazırda Bakıda yaşayır. Mən onlara qonaq gedəndə paytaxtı gəzir, həmçinin Gəncəyə də baş çəkirəm. Səyahət zamanı gördüyüm əla yollar, təmizlik, abadlıq işləri, yaxşı münasibət qəlbimi fəth edir”.

Minnətdarlıq məktublarının bir hissəsi ölkə vətəndaşlarının Prezident Administrasiyasına ünvanladığı müraciətlərinin müsbət həll edilməsi ilə əlaqədardır. Bu məktublarda vətəndaşlar əsasən ictimai əhəmiyyət daşıyan məsələlərin və sosial-iqtisadi problemlərin həllinə görə sevinclərini bölüşürlər.

Z.Məmmədov, **Astaradan** R.Qafarova, **Bardənin** Gəncə kəndindən E.Aydinova, Lənbəran kəndindən F.Hüseynov, **Biləsuvar**dan M.Həsənov, **Cəlilabadın** Soyqubulaq kəndindən T.Ağamaliyev, A.İsmayılov, Q.Məmmədov və başqaları, **Gədəbəyin** Qoşabulaq kəndindən İ.Zeynalova, **Goranboyun** Əhmədabad kəndindən şəhid anası Z.Kərimova, **Hacıqabuldan** N.Bəşirova, **Xaçmazdan** Ş.Tağıyev, **Kəlbəcərdən** məcburi köçkün A.Bayramova, **Kürdəmirin** Xırdapay kəndindən E.Ağalı, **Qubadan** U.Ağabalayeva, **Sabirabadın** Ulacalı kəndindən S.İsmayılov, **Şamaxıdan** M.Məmmədova, **Tovuzun** Dondar Quşçu kəndindən M.Ayvasov, həmçinin digər şəhər və rayonlardan olan vətəndaşlar problemləri ilə bağlı müraciətlərinə vaxtında baxılaraq müvafiq tədbirlər görülməsindən razılıqlarını ifadə edirlər.

Müraciətlərin bir qismində isə vətəndaşlar aidiyyəti dövlət qurumlarına

“Azərbaycanda hər şey şəffaf olmalıdır, hər şey qanun çərçivəsində olmalıdır”.

İlham ƏLİYEV

Məsələn, **Binəqədidən** E.Əliyeva əlillik dərəcəsinin təyin edilməsinə, **Nəsimiddən** O.Əliyev və başqaları ərazidə normalara uyğun gəlməyən tikinti işlərinin dayandırılmasına, **Nizaminin** Keşlə qəsəbəsindən M.Kərimov yaşadığı küçəyə asfalt çəkilməsinə, **Yasamal**dan Y.Abdullayev yaşadığı binada istiliyin bərpa olunmasına, **Mingəçevirdən** İ.Əbdülrəhimov icbari sığorta əsasında əməliyyat edilməsinə, **Yevlaxın** Aşağı Qarxun kəndindən M.Kərimov və Z.Davidov taxıl sahəsini biçmək üçün kombayn ayrılmasına, **Abşeronun** Mehdiabad qəsəbəsindən Z.Yaqubova ünvanlı sosial yardıma, **Cəbrayıldan** İkinci Dünya müharibəsi veteranı 100 yaşlı F.Əliyev və **Füzulidən** məcburi köçkün V.Mehdiyeva mənzillə təmin edilməsinə, **Hacıqabul**dan Kolanı kəndindən R.İbrahimov və Ə.Səmədov öyrüş sahəsi ilə bağlı problemin yoluna qoyulmasına, **Xaçmazdan** Ə.Sıraçov həyat yoldaşının müayinə və müalicə olunmasına, **Saathının** Qıraqlı kəndindən G.Ağayeva pambıq sahəsinin əkinə yararlı vəziyyətə gətirilməsinə, **Salyanın** Qarabağlı kəndindən C.Xidirov yaşadığıları ərazidə aşmaq təhlükəsi olan elektrik dirəklərinin dəyişdirilməsinə, **Şabrandan** N.Əfəndiyev və **Ucarın** Qaradağlı kəndindən V.Abdullayev suvarma suyu ilə bağlı problemlərinin həll edilməsinə, **Zərdabdan** evdar qadın Ş.İsgəndərova I qrup əlil övladına əlil arabaşının verilməsinə, digər şəhər və rayonlardan olan sakinlər sosial problemlərinin həllinə görə ölkə başçısına təşəkkür edirlər.

Müsbət həll olunan müraciətlər arasında vətəndaşların məşğulluğunun təmin edilməsi və onların əmək hüquqlarının qorunması barədə müraciətlər önəmli yer tutur. **Sabuncunun** Bakıxanov qəsəbəsindən R.Xankişiyev, **Gəncədən** Qarabağ müharibəsi veteranı Ş.Abdullayev, **Mingəçevirdən** A.Budaqov, **Şirvandan** Z.Həsənov, **Ağdamdan** məcburi köçkün F.Orucova, **Lerikin** Züvüc kəndindən Ə.Şəfiyeva və Cəngəmiran kəndindən C.Əhadova özlərinin və ya ailə üzvlərinin işlə təmin olunmasına, **Balakəndə** məskunlaşmış **Xocalıdan** məcburi köçkün R.Məmmədov əvvəlki işinə bərpa edilməsinə görə razılıqlarını bildirirlər.

Bundan başqa, **Xətəinin** Əhmədli qəsəbəsindən Raisa Kender, **Nərimanovdan** Z.Məmmədhiyeynova, **Nəsimiddən** İsa və Nətovən Musayevlər, **Səbailin** Badamdar qəsəbəsindən G.Şərifova, **Yasamal**dan Z.Məmmədova, **Gəncədən** M.Hüseynova, **Lənkəranın** Şovu kəndindən Q.Əliyev, **Sumqayıtdan** X.Axundova, **Şəkiddən** Ə.Yunusov, **Yevlaxın** Ərəş kəndindən F.Səlimzadə, **Abşeronun** Xırdalan şəhərindən Ş.Salmanov, **Ağcabədidən** R.Abdullayev, **Ağsudan**

ünvanladığı müraciətlərə, həmçinin yerlərdə keçirilən qəbulla zamanı qaldırılan məsələlərə daha diqqətlə yanaşılmasından, bu sahədə nəzərəcarpan böyük irəliləyişdən razılıq bildirir, bunun əsasında dövlətimizin başçısının insan əməlinə verdiyi önəmin, məmurlar qarşısında qoyduğu tələblərin və verdiyi tapşırıqların dayandığını xüsusi qeyd edirlər. **Daşkəsənin** Kollu kəndindən T.İmanovun, **Xaçmazın** Xudat şəhərindən İ.Haqverdiyevin, **Qəbələnin** Əbrx kəndindən R.Mehdiyevin, digər şəhər və rayonlardan başqa şəxslərin məktublarını buna misal göstərmək olar.

Minnətdarlıq məktublarının çoxluğu və coğrafiyasının genişliyi, orada əksini tapan məsələlərin müxtəlifliyi görülən işlərin həcmindən və miqyasından xəbər verir. Hansı məsələni və regionu təmsil etməsindən asılı olmayaraq, həmin məktubların əksəriyyətində vətəndaşlar öz ölkəsi və onun rəhbəri ilə fəxr etdiklərini xüsusi vurğulayırlar. **Gəncə** şəhərindən Əməkdar idman ustası H.Nəzərlıyevin məktubunda yer alan sözlər ölkəmizin keçmişini və bu gününü müqayisə etmək, görülən işlərə əsl qiymət vermək baxımından çox səciyyəvidir. O, Prezident İlham Əliyevə müraciətə yazır: “Müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyev əgər dağılan, parçalanan dövlətimizə qurtuluş, xalqımıza yüksəliş bəxş etmişdisə, Siz tarixin ən qüdrətli Azərbaycanını yaratmışsınız”.

(ARDI VAR)



Süleyman İSMAYILOV, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdə olub

□ **Fevralın 4-5-də Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdə olub. Nümayəndə heyətdə iqtisadiyyat və kənd təsərrüfatı nazirləri, Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Azərbaycan Demir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lərin rəhbər şəxsləri və sahibkarlar təmsil edilib.**

Səfər çərçivəsində hər iki ölkənin rəsmilərinin və sahibkarların iştirakı ilə “dəyirmi masa” keçirilib, Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətləri müzakirə olunub. İqtisadiyyat naziri Şahin Mustafayev iki ölkənin iqtisadi-ticarət əməkdaşlığının dərinləşməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, energetika, sənaye,

kənd təsərrüfatı, nəqliyyat, ticarət, turizm, mədəniyyət, İKT, innovasiyalar və digər sahələrdə əlaqələrin inkişaf perspektivlərini diqqətə çatdırıb. Bildirib ki, ölkələrimiz arasında birgə tədbirlər, biznes forumlar, sərgilər təşkil edilir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir: “Azərbaycanda ticarət, sənaye, nəqliyyat, xidmət və sair sahələrdə Özbəkistan kapitallı 30-dək şirkət

fəaliyyət göstərir. 2018-ci ildə ticarət dövriyyəsi 46,5 faiz artıb. Bununla belə, ticarət dövriyyəsinin artırılması üçün potensial böyükdür. Bu potensialın reallaşdırılması məqsədilə həyata keçiriləcək tədbirlərdən biri kimi cari ilin ikinci yarısında Özbəkistana ticarət mis-siyasının təşkil planlaşdırılır”. İqtisadiyyat naziri Özbəkistanlı iş adamlarını Azərbaycandakı əlverişli işgüzar şəraitdən yararlanmağa, sənaye parklarında və məhəllələrində birgə müəssisələrini təşkil etməyə dəvət edib. Azərbaycanın əlverişli geostrateji mövqədə, “Şimal-Cənub”, “Cənub-Qərb” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini,

ölkəmizin böyük tranzit potensialını vurğulayan Ş.Mustafayev logistika-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını, Özbəkistanın ölkəmizin nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə biləcəyini diqqətə çatdırıb: “Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb”. Özbəkistanın Baş nazirinin müavini Eler Qəniyev ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayaraq, Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfərinin, aparılan müzakirələrin iki ölkənin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətli

olacağını qeyd edib, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb. “Dəyirmi masa”da Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, Özbəkistanın kənd təsərrüfatı naziri Jamşid Xocayev, investisiya və xarici ticarət naziri Sərdor Umurzakov çıxış edərək iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, kənd təsərrüfatı sahəsində təcrübə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalar və yeniliklər, pambıqçılıq, ipəkçilik və digər sahələrdə təcrübə mübadiləsinə, əməkdaşlığa dair fikirlərini bölüşüblər. Tədbirdə özbəkistanlı investorların

ölkəmizdəki aqroparklara cəlb olunması, ticarət əlaqələrinin genişləndirilməsi və sair məsələlər müzakirə edilib. Səfər zamanı Azərbaycan nümayəndə heyəti Özbəkistanın Baş naziri Abdulla Aripovla görüşüb. İqtisadiyyat naziri Ş.Mustafayev Özbəkistanla əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini qeyd edib. Görüşdə xalqlarımız arasındakı tarixi dostluq əlaqələrinə və dövlət başçılarının siyasi iradəsinə əsaslanan yüksək səviyyəli münasibətlərin iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açdığı vurğulanıb. Özbəkistanın Baş naziri A.Aripov dövlət başçılarının siyasi

iradəsini, xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrinin vurğulanıb, hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş dəyirmi masanın, görüşlərin səmərəli olduğunu, aparılan müzakirələrin ikitərəfli əlaqələrin genişləndirilməsində önəmini qeyd edib.

Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində hər iki ölkənin aidiyyəti dövlət qurumlarının rəhbərləri arasında da görüşlər keçirilib və əməkdaşlığın inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qulu KƏNGƏRLİ, AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Azərbaycan Prezidentinin tapşırığına əsasən zəlzələnin fəsadlarının aradan qaldırılması işləri fasiləsiz davam etdirilir



giya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət yaradılan işçi qrupu monitorinq və müşahidələr aparmaq üçün Şamaxı, Ağsu və İsmayilli rayonlarına ezam olunub. Zəlzələ nəticəsində zərərçəkən vətəndaşlar dövlətimizin başçısının diqqət və qayğısına görə minnətdarlıqlarını bildirib, aidiyyəti qurumlar tərəfindən onların problemlərinin aradan qaldırılması üçün görülən işlərdən razılıqlarını ifadə ediblər.

Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərəzində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayilli ərəzində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.

Fevralın 6-da yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8

kilometr cənub-qərbdə - İsmayilli rayonu ərəzində 3 bal gücündə zəlzələ baş verib. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Daha bir yeraltı təkan yerli vaxtla saat 04:25-də Pirqulu stansiyasından 9 kilometr cənub-qərbdə İsmayilli ərəzində 3,9 bal gücündə qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss edilməyib.



veziyyət barədə məlumat toplayaraq müvafiq strukturlarla birgə iş aparılır.

Hadisə ilə əlaqədar tibbi yardım üçün 30 müraciət olub. Xəsarət alan üç nəfərdən birinin qolu sınıb, ikisinin ayağı əzilib. Onlara təcili tibbi yardım göstərilib və evə buraxılıb. Zəlzələ ilə əlaqədar Şamaxı Mərkəzi Rayon Xəstəxanası gücləndirilmiş iş rejimində çalışıb, gecə ərzində altı təcili tibbi yardım briqadası xidmət göstərib.

Zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə Ekolo-

AZƏRTAC

□ Azərbaycan Prezidenti İlham Əliyev ötən gün baş vermiş zəlzələnin fəsadlarının arasdırılması və aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. Dövlətimizin başçısının tapşırığına əsasən, aidiyyəti qurumların rəhbərləri zəlzələdən zərər çəkən vətəndaşlarla görüşüb, yeraltı təkanların fəsadları ilə tanış olublar. Sakinlərə vaxtında kömək göstərilib və lazımi yerlərdə yerləşdirilmələrinə şərait yaradılıb.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin 112 "qaynar xətti"nə dörd rayon üzrə 73 müraciət daxil olub. Müraciətlərdə ciddi fəsadların olmadığı qeyd edilib. Heç bir evdə böyük uçqun baş verməyib. Yalnız evlərin divarlarında içəridən və bayırdan müəyyən çatlar olub. Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin 118 nəfərlik şəxsi heyəti, 15 texnikası və xüsusi təlim keçmiş itlər dərhal bölgəyə cəlb olunub.

Zəlzələnin baş verdiyi ərəzinin vəziyyətinin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması üçün dövlətimizin başçısının tapşırığına əsasən, Azərbaycan Respublikasının fəvqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və nazirliyin digər rəhbər şəxsləri zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olub, yerli sakinlərlə söhbət aparıblar.

Zəlzələdən zərər çəkmiş yaşayış evlərindəki vəziyyətlə tanış olan Kəmaləddin Heydərov bildirib ki, mütəxəssislər ziyan dəymiş binaların

dayanıqlılığını və vəziyyətini araşdırırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vəziyyət tam nəzarətə götürülüb. Rayon fəvqəladə hallar komissiyaları ilə birlikdə Şamaxı, İsmayilli və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülməkdədir. Nazir deyib ki, qəzalılı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcəklər.

Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in komissiyası Şamaxı, İsmayilli və Ağsu rayon icra hakimiyyətlərinin fəvqəladə hallar komissiyaları ilə birgə işləyirlər. FHN-in və rayon icra hakimiyyətinin əməkdaşları birlikdə zəlzələ nəticəsində qəzanın baş verdiyi və ya şikayət olunan yerlərə və vətəndaşlara baş çəkiblər. Mütəxəssislər ziyan dəymiş binaların dayanıqlılığını və vəziyyətini araşdırırlar. Araşdırmanın nəticəsində müvafiq qərar qəbul olunacaq. Evlərin təmiri və bərpa işlərinin aparılmasına dövlət tərəfindən yardım ediləcək.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin nümayəndələri və könüllüləri dağıntılar baş verən yerlərdə sakinlərlə görüşürlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, hər bir sakinin evində olan nümayəndələr mövcud

Zəlzələ Ağsunun şimal dağ kəndlərində də fəsadlar törədib

□ Fevralın 5-i gecə saat 23:31 radələrində Pirquludan 11 kilometr İsmayilli istiqamətində təxminən 5 bal gücündə baş verən zəlzələ Ağsu rayonunun şimal dağlıq ərəzində, Şamaxı və İsmayilli rayonları ilə sərhəd kəndlər olan Kalva və Dilman yaşayış məntəqələrində də fəsadlara səbəb olub.

Rayon fəvqəladə hallar komissiyasından AZƏRTAC-a verilən məlumatda bildirilir ki, yeraltı təkanlar nəticəsində bəzi yaşayış binalarında çatlar əmələ gəlib, qəzalılı vəziyyətdə olan evlərdə və digər tikililərdə dağın-

tılar olub. Keçirilən baxış zamanı bu cür 35-dən çox bina müəyyənləşdirilib.

Hazırda yuxarı dağ kəndlərində araşdırmalar davam etdirilir, dəyən zərər müəyyənləşdirilir.

Ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi həyata keçirilir



□ Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbinə əsasən 2019-cu il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsinə AZƏRTAC-a verilən məlumatla görə, siyahıların yüksək səviyyədə dəqiqləşdirilməsi üçün bu genişmiqyaslı iş respublikadakı bütün aşağı seçki komissiyalarının otuz mindən artıq üzvü cəlb olunub. Dəqiqləşdirmə prosesində həm Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, həm də yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq edilir.

Qanunvericiliyə uyğun olaraq, vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır. Məntəqə seçki komissiyalarının üzvləri yerli icra orqanları və bələdiyyə qurumları tərəfindən təqdim edilən məlumatlar əsasında öz məntəqələrinin seçicilər siyahısını dəqiqləşdirərək, məntəqələr üzrə tərtib olunan seçici

siyahılarını fevralın 5-dək müvafiq dairə seçki komissiyalarına təqdim ediblər.

Bundan sonra dairə seçki komissiyaları seçici siyahılarını yoxlayaraq əlaqədar qurumlardan daxil olan məlumat və statistik göstəricilərlə bir daha təhlil etməli və öz hüduqları daxilində müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını dəqiqləşdirərək aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Mərkəzi Seçki Komissiyası da öz növbəsində, vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək. Bu prosese ən gəci may ayının sonuna qədər yekun vurulması və ölkə üzrə yenidən tərtib olunan vahid seçicilər siyahısının Mərkəzi Seçki Komissiyasının rəsmi internet sahifəsində yerləşdirilərək ictimailəşdirilməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, hər hansı bir səbəbdən adlarını seçici siyahılarında tapmayan vətəndaşlar Mərkəzi Seçki Komissiyasının 115 nömrəli qaynar xəttinə zəng vura və ya Komissiyanın internet sahifəsində olan onlayn erizə formasını doldurmaqla müraciət edə bilərlər.

Kəmaləddin HEYDƏROV: Zəlzələ nəticəsində qəzalılı vəziyyətdə olan evlərin sakinləri müvəqqəti başqa evlərdə yerləşdiriləcəklər

□ Azərbaycan Respublikasının fəvqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və nazirliyin digər rəhbər şəxsləri ilə birgə fevralın 5-də gecə saatlarında baş vermiş zəlzələnin nəticələri ilə yaxından tanış olmaq məqsədilə həmin ərəziyə gəliblər.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir Kəmaləddin Heydərov zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olub, yerli sakinlərlə söhbət aparıb.

Zəlzələdən zərər çəkmiş yaşayış evlərindəki vəziyyətlə tanış olan Kəmaləddin Heydərov bildirib ki, mütəxəssislər ziyan dəymiş binaların dayanıqlılığını və vəziyyətini araşdırırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, vəziyyət tam nəzarətə götürülüb. Rayon fəvqəladə hallar komissiyaları ilə birlikdə Şamaxı, İsmayilli və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülməkdədir.

Nazir bildirib ki, Azərbaycan Respublika-

sının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak edəcəklər.

Diqqətə çatdırılıb ki, qəzalılı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcəklər.

Qeyd edək ki, zəlzələnin baş verdiyi ərəzinin vəziyyətinin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin 118 nəfərlik şəxsi heyəti, 15 texnikası və xüsusi təlim keçmiş itlər dərhal bölgəyə cəlb olunub.

Qurban Yetirmişli:

Zəlzələlərdən sonra 130-dan çox aftershok qeydə alınıb

□ Fevralın 5-də Ağsu və İsmayilli rayonlarında 5 bala yaxın və 6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlardan sonra 130-dan çox aftershok qeydə alınıb. Onların bir neçəsinin maqnitudası 3 və ondan çox olub. Təkanlardan bəziləri isə zəif hiss edilib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli fevralın 6-da keçirdiyi briinqdə deyib.

Baş direktor bildirib ki, seysmik proses hələ də davam edir: "Ola bilsin ki, həmin ərəzilərdə hiss olunan yeraltı təkanlar qeydə alınsın. Ancaq bu təhlükəli deyil. Çünki enerji boşalmalıdır gedir və gərginlik azalır. Ancaq hazırda həmin ərəzilərdə 6 baldan yuxarı zəlzələ olacağı gözlənilir. Şamaxı-İsmayilli zonası Azərbaycanda seysmoloji cəhətdən ən aktiv bölgədir. Bu ərəzi üçün seysmik aktivlik xarakterikdir. Bölgə həm təkanların sayına, həm də ayrılan enerjinin miqdarına görə fərqlənir. Bu da onu göstərir ki, həmin ərəzilərdə litosferdə hərəkətlər aktiv vəziyyətdədir".

"Fevralın 5-də İsmayillıda baş verən altı bal gücündə zəlzələ orta güclü hesab olunur. Bu gün fəvqəladə hallar naziri Kəmaləddin



Heydərovlə birlikdə zəlzələ bölgəsinə baxış keçirdik. Hadisə nəticəsində bəzi evlərdə çatlar yaranıb. Buna səbəb həmin evlərin inşası zamanı keyfiyyətsiz materiallardan istifadə olunmasıdır. Zəlzələ Bakının Yasamal, Nəsimi, Xətai rayonlarında çoxmərtəbəli binalarda da hiss olunub. Paytaxtın bütün rayonlarında hiss edilməməsinə səbəb Bakının mürəkkəb geoloji quruluşudur", - deyə baş direktor vurğulayıb.

Qurban Yetirmişli RSXM-nin əməkdaşlarının zəlzələ baş verən ərəzilərdə araşdırmaları davam etdirdiklərini də diqqətə çatdırıb.

AZƏRTAC

Azərbaycan alimlərinin elmi məqalələri İtaliya mətbuatında

□ İtaliyanın Genuya Universitetində "25 illik Azərbaycan-İtaliya münasibətləri Aralıq dənizi, Qara dəniz və Xəzər dənizinin şahidliyi kontekstində" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA Fəlsəfə İnstitutundan verilən məlumata görə, bir sıra Avropa ölkələrindən tanınmış alimlərin iştirak etdikləri konfransda Azərbaycanı AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, hüquq üzrə elmlər doktoru İsaخان Vəliyev, AMEA-nın Fəlsəfə İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva təmsil ediblər.

Konfransda "Azərbaycan və İtaliya fəlsəfəsinin qarşılıqlı təsiri" mövzusunda çıxış edən İlham Məmmədovda Azərbaycan və İtaliya alimləri arasında ciddi elmi əlaqələrin olduğunu xatırladıb, rəhbərlik etdiyi institutun İtaliyanın Ca Foscari, Genuya universitetləri kimi tanınmış elm və təhsil ocaqları ilə mütəmadi birgə elmi tədbirlər keçirməsindən söhbət açıb, ölkə rəhbərliyinin Azərbaycan elminin inkişafı üçün müntib şəraitin yaradılması istiqamətində gördüyü işlərdən danışib.

"Azərbaycan-İtaliya mədəni əlaqələri hüquqi müstəvidə" mövzusunda çıxış edən professor İsaخان Vəliyev iki dövlət arasında diplomatik əlaqələrin tarixinə diqqət çəkərək, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə ümummilli lider Heydər Əliyevin İtaliyaya səfərləri zamanı imzalanmış sənədlərin hüquqi mahiyyəti barədə məlumat verib, iki dövlət arasında ulu öndər tərəfindən əsas qoyulmuş siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Natiq multikulturalizmin Azərbaycan modelinin hüquqi əsaslarından danışaraq, tolerantlığın

çoxmillətli Azərbaycan xalqının həyat tərzinə və dövlət siyasətinə çevrildiyini nümunələrlə diqqətə çatdırıb.

"Azərbaycan-İtaliya münasibətləri: dirlərərsi dialoq prizmasında" mövzusunda çıxış edən filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva İslam dininin sülh, barışiq dini olduğunu xatırladıb, ölkədə mövcud olan müxtəlif dinlərin qarşılıqlı harmoniyasının fəlsəfəsindən bəhs edib. Azərbaycan dövlətinin katolik, pravoslav, yəhudi və müsəlman dini abidələrinin qorunub-saxlanması böyük diqqət və qayğı göstərdiyini bildirdi. Əliyeva bu abidələrin təmiri istiqamətində görülən işləri özündə əks etdirən videoçarxı nümayiş etdirərək, ölkədə mövcud olan tolerant mühit barədə ətraflı məlumat verib.

Maraqlı elmi diskussiya şəraitində keçən tədbirdə Ca Foscari Universitetinin professoru Aldo Ferrari, Trento Universitetinin professoru Gian Franco Poggi, Milan Universitetinin professoru Alessandro Vitale, Roberto de Vita Universitetinin professorları Alessandro Figus, Franco Cardini və digərləri çıxış edərək Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin əhəmiyyətindən danışdı, bu münasibətin Azərbaycanın iqtisadi inkişafına böyük töhfə verəcəyini vurğuladı. Natiqlər Azərbaycanın Avropaya inteqrasiyasında Avropa ölkələrinin özlərini maraqlı olduqlarını elmi cəhətdən konkret faktlarla izah ediblər.

Konfransdan sonra İtaliyada nəşr olunan nüfuzlu "Geosiyaset, sosial müdafiə və azadlıq" adlı beynəlxalq elmi jurnalda Azərbaycan alimlərinin elmi məqalələri dərc edilib.

İstanbulda XXII Avrasiya İqtisadi Zirvə toplantısı keçirilir



□ **Fevralın 6-da İstanbul şəhərində XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb. Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan hər il olduğu kimi, geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, energetika naziri Pərviz Şahbazov, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media təmsilçiləri daxildir.**

AZƏRTAC-ın da informasiya dəstəyi verdiyi toplantıda 40-a yaxın ölkənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri, sabiq prezidentlər, deputatlar, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edirlər. Builki tədbir "Gələcək üçün məsuliyyət" devisi altında keçirilir.

İki gün davam edəcək toplantıda texnologiyaların inkişafı və insanların gələcəyi, sünəi zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, qloballaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular diqqət mərkəzindədir.

Tədbir Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəaliyyətini əks etdirən film göstərilir.

Filmə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətlərinə dair kadrlar da yer alıb.

Zirvə toplantısının açılışında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Azərbaycanın başçısı İlham Əliyevin iştirakçılara təbrik məktubunu oxuyub.

Məktubda bildirilir ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin ənənəvi olaraq hər il təşkil etdiyi belə toplantılar Avrasiya regionunun dayanıqlı inkişafına, dövlətlər və xalqlar arasında dostluq və etimad mühitinin

möhəkləndirilməsinə xidmət edir. Azərbaycan Respublikası Avrasiyada qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, hər bir ölkənin təbii və iqtisadi potensialının, kommunikasiya imkanlarının xalqlarımızın mənafeyi naminə məqsədyönlü şəkildə istifadə olunması siyasətinə sadiqdir. Biz daim bölgənin inkişafı üçün daha əlverişli zəmin yaradan müttəqəçi ideyaları, nəhəng enerji və nəqliyyat layihələrini dəstəkləyir, bu istiqamətdə region dövlətləri, o cümlədən qardaş Türkiyə Respublikası ilə birgə çalışırıq. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun, ötən il isə Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) istifadəyə verilməsi, eləcə də İzmirdə "STAR" neft emalı zavodunun açılması çoxşaxəli müştərk fəaliyyətimizin möhtəşəm nəticələrini əyani şəkildə nümayiş etdirir.

Qeyd edilir ki, Azərbaycan təhlükəsizlik, humanitar inkişaf, terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə də bölgə dövlətləri ilə ikitərəfli və çoxtərəfli formatlarda yaxından əməkdaşlıq edir. Bununla belə, Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddiaları və işğalçılıq siyasətinə görə indiyədək həllini tapmamış Dağlıq Qarabağ münaqişəsi regionumuzun rifahı və əmin-amanlığına yönəlmiş səylərə çox ciddi təhdidlər törədir. Tamamilə



aydındır ki, bu münaqişə beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə həll edilmədən bölgənin davamlı inkişafı və təhlükəsizliyinin təmin olunması mümkün deyil.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver çıxışının əvvəlində ulu öndər Heydər Əliyevin xatirəsinə böyük ehtiramla yad edib. O deyib ki, Azərbaycan indiyə qədər keçirilən 22 zirvə toplantısının hamısında fəal şəkildə iştirak edib. Ölkəmizin bu Zirvə toplantılarının keçirilməsində həmişə təşkilatçı kimi iştirak etdiyini vurğulayan A.Suver buna görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə şəxsən təşəkkür edib. O vurğulayıb ki, Avrasiyada sülh, təhlükəsizlik, əməkdaşlıq, xüsusilə də enerji, nəqliyyat sahələrində əlaqələri Azərbaycan qədr dəstəkləyən ikinci dövlət, Azərbaycan Prezidenti qədr dəstəkləyən ikinci Prezident yoxdur.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım bu Zirvə toplantısının Avrasiya regionu daxil olmaqla bütün dünyada sülhə,

təhlükəsizliyə, iqtisadi, siyasi, mədəni və digər sahələrdə əməkdaşlığa töhfə verdiyini söyləyib. O, sülhün, rifahın, təhlükəsizliyin bölgəmizin və bütövlükdə dünyamızın xoşbəxt gələcəyi üçün önəmli şərtlər olduğunu bildirib. Terrorun, müharibənin, ədalətsizliyin olmadığı bir dünyada yaşamaq üçün əməkdaşlığın vacibliyini qeyd edib.

Binəli Yıldırım deyib ki, biz Avrasiya ölkələri olaraq xalqlarımızın və dövlətlərimizin gələcəkdə davamlı inkişafını təmin etmək məqsədilə hər bir sahə üzrə əməkdaşlıq etmək məcburiyyətindəyik. İqtisadi baxımdan tarixi İpək Yolunun yenidən canlandırılması-nın əhəmiyyətini vurğulayan TBMM-in sədri bu baxımdan Azərbaycanın, Türkiyənin və Gürcüstanın birgə həyata keçirdiyi layihələrin, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Türkiyə parlamentinin sədri gələcəkdə dünyada sünəi intellektin daha da inkişaf edəcəyini bildirib. O qeyd edib ki, hazırda mövcud olan sahələrin bir çoxu

gələcəkdə aradan qalxacaq və onları rəqəmsal texnologiyalar əvəz edəcək. Buna görə də gələcək inkişafı təmin etmək üçün indidən rəqəmsal texnologiyalar sahəsinə investisiyaların yatırılması önəmlidir.

Tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov Avrasiya İqtisadi Zirvəsinin fəaliyyətini uzun illərdir sülh və dialoqu təşviq edən uğurlu əməkdaşlıq formatlarından biri kimi qiymətləndirib. Bu sammitlərin qloballaşma dövründə yeni çağırışların müzakirə edildiyi bir platforma kimi Avrasiya regionunda əməkdaşlığın inkişafına töhfələr verdiyini qeyd edib. Bildirib ki, builki sammitin "Gələcək üçün məsuliyyət" devisi altında keçirilməsini zəruri edən amillər hər kəsdən Avrasiya məkanında təhlükəsizliyin, siyasi sabitliyin, inkişaf və tərəqqinin təmin olunması, mədəniyyətə, dinlərarası dialoqun davamlılığı üçün məsuliyyət və əməkdaşlıq tələb edir.

Nazir dövlətlərarası münasibətlərdə və geosiyasi proseslərdə böyük rol oynayan enerji amilinin hazırda texno-



logiyaların inkişafı ilə yeni bir məzmun qazandığını söyləyib. O, Azərbaycanın hər zaman enerji sektorunun inkişafı üçün müttəqəçi ideyaları və innovativ təşəbbüsləri dəstəkləyən siyasət həyata keçirdiyini və ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ən yeni texnologiyaların neft-qaz yataqlarının işlənilməsinə cəlb olunmasına imkan yaratdığını diqqətə çatdırıb. Nazir, həmçinin ölkəmizin neft-qaz potensialı və enerji resurslarının reallaşdırılmasında beynəlxalq enerji şirkətləri ilə birgə həyata keçirilən layihələr barədə məlumat verib.

Pərviz Şahbazov Azərbaycanın enerji sahəsindəki nailiyyətlərində ölkəmizin Türkiyə ilə birgə addımladığını vurğulayıb. "İki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradəsi sayəsində qaz mənbələri və marşrutlarının şəxələndirilməsi ideyası gerçəkləşir, TANAP-ın, bütövlükdə isə Cənub Qaz Dəhlizinin global enerji təhlükəsizliyindəki bu strateji rolu ölkələrimizin nüfuzunu artırır, enerji sahəsində etibarlı tərəfdaşlar kimi dünyaya tanır. Birgə enerji layihələri hər iki ölkəni dünya üçün əhəmiyyətli enerji mərkəzinə çevirir və Avrasiyanın xəritəsini yenidən tərtib

edir", – deyərək bildirib.

Toplantıda, həmçinin Şimali Makedoniya Respublikasının Prezidenti George Ivanov, Bosniya və Herseqovina Federasiyasının Prezidenti Marinko Cavar, Sloveniya Baş nazirinin müavini Alenka Bratušek, Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Gülrü Qayumova, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Silap Velbeqov və başqaları çıxış ediblər.

Rəsmi açılışdan sonra "Rəqəmsal texnologiyaların inkişaf etdirilməsi və insanlığın gələcəyi", "Su və miqrasiya", "Qloballaşmanın yeni standartları, populizm, sağlam işbirliyi" mövzularında panel iclaslar keçirilib.

Zirvə toplantısı fevralın 7-də işini davam etdirəcək.

Qeyd edək ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi 22 ildir ki, Avrasiya İqtisadi Zirvəsini sülh və dialoq layihəsi olaraq həyata keçirir. Bu toplantılar aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər, regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir.

Günəl MƏLİKOVA,
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin nümayəndələri zəlzələdən zərər çəkmiş ərazilərdə olublar



□ **Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin nümayəndələri gün ərzində zəlzələdən zərər çəkmiş ərazilərdə olub, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar.**

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında Şamaxı, İsmayilli və Ağsu rayonlarında zərərçəkmiş sakinlərlə görüşən Riib nümayəndələri ərazilərə baxış keçiriblər. Toplanmış məlumatlar Fondun rəhbərliyinə məruzə edilib.

Heydər Əliyev Fondu zəlzələ nəticəsində yaranan problemlərin həllində qarşıdakı günlərdə də dövlət qurumları ilə birlikdə sıx işləyərək sakinlərin məskunlaşması və rahatlıqlarının qısa zamanda təmin edilməsinə səy göstərəcək.

Eyni zamanda, təbii fəlakət

nəticəsində evlərini tərk etməyə məcbur qalan vətəndaşlarla daim əlaqədə olaraq onların qayğılarının aradan qaldırılması istiqamətində işlər aparılacaq.



Məsaim ABDULLAYEV,
"Xalq gəzeti"



Pensiya sisteminin inkişafına dair yol xəritəsi hazırlanır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahə ilə bağlı uğurlu islahatlar proqramının mühüm istiqamətlərindən biri pensiya sisteminin inkişaf etdirilməsi, bu sistemin əhatəliliyinin və pensiyaların artırılması, pensiya təminatı sahəsində sosial ədalət prinsipinin gücləndirilməsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu istiqamətdə aparılacaq islahatların, atılacaq addımların növbəti beş illik dövrü üçün yol xəritəsi hazırlanır. Bu məqsədlə müvafiq təkliflərin hazırlanması üçün nazirlikdə işçi qrupu fəaliyyət göstərir və bu işlərə beynəlxalq ekspertlər də cəlb edilib. Dövlət başçısının tapşırığına əsasən aparılan islahatların bir istiqaməti də pensiya sisteminin təşkilatlaşdırılması işləri çərçivəsində minimum və orta pensiyaların artım tempinin davam etdirilməsinə yönəlib.

Məlumat üçün bildirək ki, ölkədə 1,3 milyon pensiyaçı var. Onlardan 58,3 faizi

yaşa görə, 30,1 faizi əlilliyə görə, 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alır. Ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb.

“Xalq qəzeti”



Ərdoğan Avropa İttifaqını ittiham edib

Avropa İttifaqı Türkiyə ilə qaçqınların readmissiyası üzrə miqrasiya razılaşması-na əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanistanın Baş naziri Aleksis Tsipras ilə birgə mətbuat konfransında bildirib.

T.Ərdoğan deyib: “Biz Egey dənizində qaçqınlarla bağlı yeni faciənin qarşısını almaq üçün böyük səylər göstəririk. Türkiyə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edir. Lakin biz görürük ki, Aİ readmissiya mexanizminə riayət etmir”.

Prezident əlavə edib ki, Türkiyə ərazisində 4 milyon qaçqın var və onların qəbul edilməsinə ölkə 35 milyard dollara yaxın vəsait sərf edib.

Zəlzələ bəzi palçıq vulkanlarının aktivləşməsinə təsir edə bilər



Bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, güclü zəlzələ vulkanları oyadır: “Əgər vulkan enerjisini toplayaraq püskürməyə hazır vəziyyətə gəlib çatıbsa və zəlzələ episentridən 80-100 km radiusda olarsa, zəlzələ vaxtı yaranan gərginlik vulkanın püskürməsinə səbəb olur. Güclü zəlzələ enerji toplayan palçıq vulkanının oyanmasına təkan verir. Amma

Ötən gün baş verən zəlzələ Şamaxıda və Qobustanın şimalında bəzi vulkanların aktivləşməsinə təsir edə bilər.

zəlzələdən sonra vulkanların vəziyyətinin necə olduğunu yoxlamaq üçün əraziyə ekspedisiya təşkil etmək lazımdır. Lakin hazırda zəlzələnin vulkanlara necə

təsir etməsi barədə dəqiq məlumat yoxdur. Ola bilər ki, bu zəlzələdən sonra Şamaxıda və Qobustanın şimalında bəzi vulkanlar püskürsün”.

Qeyd edək ki, hazırda Azərbaycanda quru və dənizdə 350-dən çox palçıq vulkanı var. Hər il 3-5 vulkanda müxtəlif intensivlikdə püskürmələr baş verir. Lakin seysmik aktivliyin artdığı dövrlərdə püskürmələrin sayı çoxalır.



Sammit Vyetnamda keçiriləcək

ABŞ Prezidenti Donald Tramp Konqres qarşısında “Ölkənin vəziyyəti haqqında” illik müraciətlə çıxışı zamanı bildirib ki, Şimali Koreya lideri Kim Çen Inla fevralın 27-28-də Vyetnamda görüşəcək. Prezident

Tramp hesab edir ki, Şimali Koreya ilə müharibə təhlükəsi məhz onun sayəsində aradan qaldırılmışdır. Onun fikrincə, prezident başqa birisi olsaydı, Şimali Koreya ilə razılığa da olmazdı.



ABŞ və Koreya Xalq Demokratik Respublikası (KXDR) liderləri arasında görüş 27-28 fevral tarixlərində Vyetnamda keçiriləcək

D.Tramp deyib: “ Biz güclü diplomatiya sayəsində Koreya yarımadasında sülhün bərqərar olması yönündə tarixi təkanımızı

davam etdiririk. Sədr Kim və mən 27-28 fevral tarixlərində Vyetnamda görüşəcəyik”.

Qondarma erməni soyqırımı yalandır

Erməni soyqırımı” yalandır və siyasi uydurmadır.

Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Fransa Prezidenti Emmanuel Makronun 1915-ci il hadisələri ilə bağlı sözlərini şərh edərkən deyib. O bildirib ki, “erməni soyqırımı”nın heç bir tarixi əsası yoxdur və 1915-ci ildə ermənilərin kütləvi qırğınına sübut edən heç bir fakt mövcud deyil.

İ.Kalın qeyd edib ki, Türkiyə Fransa Prezidentinin mövqeyini kəskin pisləyir. Mətbuat katibinin sözlərinə görə,



E. Makron bu açıqlamalarla böhranın davam etdiyi Fransada gündəmi dəyişməyə çalışır.

“Xalq qəzeti”

Meşələr bərpa edilir

Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən tarlaqoruyucu meşə zolaqlarının, yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə ölkənin 42,3 min hektar meşə fondu torpaqlarına xidmət göstərilmiş, o cümlədən 10,2 min hektarda meşə-bərpa tədbirləri aparılmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumatda deyilir ki, görülmüş tədbirlər çərçivəsində 2,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 36,1 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilmiş və 7,7 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilmişdir. Bundan başqa, 46,9 min hektar meşə fondu torpaqlarında birdeflik suvarma işləri aparılmışdır.

Ümumilikdə 2018-ci ildə meşə ilə örtülü sahələrdən 59,7 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilmişdir ki, bunların da 14,5 tonu qoz, 3,1 tonu şabalıd, 2,5 tonu ərik, 1,7 tonu badam, 1,2 tonu şaftalı, 0,5 tonu gilə, 0,3 tonu xurma, 0,1 tonu fındıq toxumlarının payına düşmüşdür.

Samirə ƏLİYEV, “Xalq qəzeti”



Nigeriyada 26 nəfər silahlı hücumun qurbanı olub



Legit portalının polis orqanlarına istinadən verdiyi məlumata görə, Nigeriyanın Zamfara ştatında silahlılar kəndlərə hücum ediblər. Hücum zamanı 26 nəfər həlak olub.



Qusao rayonunda baş vermiş silahlı hücum nəticəsində 15 nəfər həlak olub, silahlılar həmçinin 6 qadın və 1 kişini girov götürüblər.

Polis nümayəndəsi Məhəmməd Şehu bildirib ki, girov götürülənlər sonra azad edilib.

Digər silahlı hücum Bakkuium rayonunda baş verib. Silahlılar 11 nəfəri qətlə yetirib, evləri yandırıblar.

Hazırda sabitliyi bərpa etmək mümkün olub. Kəndlərə xüsusi təyinatlılar və qoşun bölmələri göndərilib.

“Xalq qəzeti”

Braziliyanın cənubunda Minas-Jerays ştatında dəmir filizi mədəninə faydalı qazıntı tullantılarının buraxıldığı su anbarında bəndin dağılması nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb

“G1” portalı yerli hakimiyyətə istinadən xəbər verir ki, həlak olanlardan 122 nəfərin şəxsiyyəti müəyyən edilib. 200-ə yaxın adam itkin düşmüş sayılır.

Qeyd edək ki, yanvarın 25-də “Vale” şirkətinin metallurgiya



sənayesinin tullantılarının olduğu su anbarında bəndin dağılması ağır nəticələrə səbəb olub. Yaxınlıqda-ki Brumadinyo şəhərində bir neçə ev palçıq axını altında qalmışdır. Xilasedicilər mobil telefonların geolokasiya funksiyasının köməyi ilə il altında qalmış adamların cəsədlərini bir qismini çıxarmışlar.

“Vale” şirkəti həlak olanların hər birinin ailəsinə 100 min dollar kompensasiya verəcəyini bildirmişdir.

“Xalq qəzeti”

Yanacaq tankerinə silahlı hücum

İranın qərbində yerləşən Lorestan vilayətinin Xürremabad rayonunda yanacaq tankerinə hücum olunub.

Trend-in məlumatına görə, bunu İranın Lorestan vilayəti Xürremabad rayonunun qubernatoru Əsəd Abdullahi deyib.

Ə.Abdullahinin sözlərinə görə, naməlum silahlılar Çəğərvend magistralında yanacaq doldurma məntəqəsində tankərə atəş açıblar.

Silahlıların atəş açması nəticəsində 1 əsgər ölüb, 1 polis zabiti yaralanıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, tankerin partlaması nəticəsində ətrafdakı binaların pəncərələri qırılıb. Silahlılar bir avtomobillə hadisə yerindən uzaqlaşblar.

Faktla bağlı araşdırma aparılır.



Parisdə etiraz aksiyasında 30 minə yaxın insan iştirak edib



Fransanın paytaxtı Parisdə həmkarlar ittifaqlarının və “sarı jiletli”in etiraz aksiyalarında 18 min insan iştirak edib.

Trend-in məlumatına görə, bu barədə “20 minutes” nəşri polis prefekturasına istinadən xəbər verir.

“CGT” həmkarlar ittifaqı tərəfindən Parisdə və Fransanın digər şəhərlərində təşkil edilən etiraz aksiya-



larına ilk dəfə “sarı jiletli” hərəkatı da qoşulub.

Həmkarlar ittifaqının məlumatına əsasən, Parisdə küçələrə azı 30 min etirazçı çıxıb.

Etiraz aksiyalarının iştirakçıları minimal əmək

haqlarının 20 faiz artırılması, qadınlar və kişilər üçün bərabər əmək haqqı, vergi islahatlarının keçirilməsi, dövlət xidmətlərinin yaxşılaşdırılması və ədalətli ekoloji islahatlar barədə tələblər irəli sürüblər.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2019-cu ildə tibb müəssisələri üçün resept blankları formalarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot – 1. Resept blankları formalarının satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən lot üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat qapalı zərfdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı cədvəli hər ay müəyyən edilmişdir və 2019-cu il dekabrın 31-nə kimi nəzərdə tutulmuşdur.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs- Ş. Nasirova, telefon - 441-26-03 daxil 141.
Ünvan- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Bakı, M. Mirqasımov küçəsi 1A.
Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqı ödədikdən sonra

yuxarıdakı ünvandan ala bilərlər.
İştirak haqqı 200 (iki yüz) manatdır.
İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
VOEN- 1400049171
ADI- Dövlət Xəzinədarlıq Agentliyi
Kod- 210005
VOEN-1401555071
M/H- AZ41NABZ01360100000000003944
S.W.I.F.T BIK: CTREAZ22
H/h- AZ81CTRE000000000000002128201
Fond -7, ittisadi təsnifat kodu- 142340
(xəzinə hesab kitabı- 002730)
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak etmək üçün 15 mart 2019-cu il saat 11.00 –a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifinin təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- iddiaçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər- rəkvizitləri, qeydiyyat şəhadətnaməsinin, nizamnaməsinin və lisenziyanın surəti;
- iddiaçının potensial imkanlarının olması haqqında texniki məlumat;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub – olmaması haqqında arayış.
İddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.
Tender təklifləri 2 nüsxədə (əsl və surəti) tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı ilə birlikdə 29 mart 2019-cu il saat 11.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Bakı, M.Mirqasımov küçəsi 1A nömrəli ünvandan yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim olunmalıdır.
Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır.
Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir. Bank təminatını tender təklifi zərflərində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.
İddiaçıların təklif zərfləri Bakı , M.Mirqasımov küçəsi 1A nömrəli ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyində 1 aprel 2019-cu il saat 11.00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçiriləcəkdir.
Lot- 1. Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi (2-ci mərhələ, tikintinin davamı).
Tenderdə iştirak etmək istəyən hüquqi şəxslər aşağıdakı zəruri sənədlərə malik olmalıdırlar.
-tikinti - quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya;
-müəssisənin maddi- texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat;
-səhiyyə obyektlərinin təmir - tikintisi sahəsində ən azı 3 illik iş təcrübəsi və maliyyə döviyyəsi (10,0 milyon manatdan az olmamaq şərtlə) haqqında təsdiq edilmiş sənədləri olan müəssisələrə üstünlük veriləcəkdir.
Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçılar Lot üçün 300,00 (üç yüz) manat iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1a, telefon- 565- 12- 41) ala bilərlər.
Rəkvizitlər:
B1. Benefisiar (alan) bank Beneficiary Bank

Adı/Name DXA
Kodu/Code 210005
VOEN/INT 1401555071
M/h Corr.Acc. AZ- 41NABZ013601000000000003944
S.W.I.F.T./S.W.I.F.T.CTREA22
B2. Alan müştəri/ Beneficiary Adı/Name AR Səhiyyə Nazirliyi Hesab/Account № AZ81C-TRE00000000000002128201
VOEN/INT 1400049171
Fond - 7, maddə -142340
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tender iştirakçıları öz tender təkliflərini əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq, ikiqat bağlı zərfdə 28 mart 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzərinə əsl və surəti sözləri qeyd edilməlidir.
İştirak haqqı heç bir halda geri qaytarılmayır.

İştirakçılar aşağıdakı sənədləri zərfdə 15 mart 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.
- tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşılığı və gələcəkdə davamlı şəkildə mənfəətli olduğunu nümayiş etdirən sənədlər və auditdən keçirilmiş balans vərəqələri və ya sifarişçini qane edəcək digər maliyyə hesabatları. Tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasındakı riyazi fərq müsbət olmalıdır.
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rəkvizitləri;
- iddiaçının vergilərə və icbari ödənişlərə dair borcunun olub-olmaması haqqında müvafiq arayış;
- tender təklifi zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə qalmalıdır;
Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyənləşdirilmiş vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqdır.
Tender təkliflərinin təqdiminin son tarixi 28 mart 2019-cu il saat 17.00-dır.
Tenderin açılışı 29 mart 2019-cu il saat 15.00-da olacaqdır.

Tender komissiyası

“Azərsu” ASC

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış maliyyə hesabatlarının audit oluması xidmətlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67, "Azərsu" ASC-nin, Təchizat və Satınalmaların İdarə Olunması Departamentindən (əlaqələndirici şəxs- Murad Abışevdən, telefon-431 47 67/1087 və Hikmət Qasımovdan, telefon- 431 47 67/2249) ala bilərlər.
İştirak haqqı 300 manatdır.
Təşkilat - "Azərsu" ASC
VOEN - 9900001751
Bank - "Kapital Bank" ASC-nin 1 sayılı Nəsimi filiali
Kod- 200112
VOEN- 9900003611
M/H- AZ 37 NABZ
013501000000000001944

S.W. İ. F. T. BIK: ALİBAZ2X
H/h- AZ 65 ALİB
33070019441100216111
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir illəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir illəki maliyyə

vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəkvizitləri;
- əsas fəaliyyət istiqaməti MHBS-nin təbii və maliyyə hesabatlarının audit olmalı və bu sahədə 10 ildən artıq fəaliyyət göstərməlidir;
- iddiaçı ən azı 2 (iki) kommunal sahə üzrə MHBS-yə uyğun hazırlanmış konsolidə edilmiş maliyyə hesabatları hazırlamış olmalıdır.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 4 mart 2019-cu il saat 18. 00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 12 mart 2019-cu il saat 16. 00-a qədər, Bakı şəhəri, Moskva prospekti 67 "Azərsu" ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 13 mart 2019-cu il saat 16. 00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

Məhkəmə Ekspertizası Mərkəzi

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. "Agilent" şirkətinin 7820 model nömrəli qaz xromatograf cihaz kompleksinin, "UFED Touch 2" avadanlığının və "UFED Touch2" program təminatının yenilənməsinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İddiaçılar 350.00 (üç yüz əlli) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xaqani küçəsi 14 nömrəli ünvanda Məhkəmə Ekspertizası Mərkəzindən ala bilərlər.
Əlaqələndirici şəxs, telefon-012/498-05-43.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi
VOEN- 1700326621
H/h- AZ34CTRE00000000000002088501
Fond -7 Maddə - 142340

Tender xərci Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VOEN- 1401555071
M/H- AZ41NABZ01360100000000003944
S.W.I.F.T BIK CTREA22
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi (bir) məbləğində bank təminatı (təklif zərfləri açıldığı gündən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçıların son bir illəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçıların son bir illəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəkvizitləri;
- iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Üstünlük Azərbaycan dilinə veriləcəkdir.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 1 mart 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 11 mart 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, Xaqani küçəsi 14 nömrəli ünvanda yerləşən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 12 mart 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Səhiyyənin informasişallaşdırılması Mərkəzi

malların (işlərin və xidmətlərin) satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Lot-1. Səhiyyə Nazirliyinin istifadəsində olan informasiya sistemlərinin program təminatı kompleksinə texniki xidmətlərin göstərilməsi .
Lot-2. Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının "113" və Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının "103" dispetçer xidməti məlumat mərkəzlərinin informasiya sistemlərinə texniki xidmət göstərilməsi.
Lot-3. Nümunəvi tibbi informasiya sistemində texniki xidmət göstərilməsi .
Tender iştirakçılarına təklif olunur ki, yuxarıda qeyd edilən işlərin yerinə yetirilməsi üçün öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərfdə yazılı surətdə aşağıda göstərilən ünvana təqdim etsinlər.
Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq məqsədilə iştirakçılar hər lot üçün 250 manat məbləğində iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra tender sənədlərini Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1a, telefon- 596-11-39, əlaqələndirici şəxs- Rəmil İsmayılovdan) ala bilərlər.
Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi
VOEN-1401798401

DXA
Kod -210005
H/h- AZ97C-
TRE000000000000002128204
M/h -AZ-
41NABZ013601000000000003944
S.W.I.F.T.BIK: CTREA22
VOEN-1401555071
Fond -7, maddə -142340
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilindədir.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir illəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir illəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəkvizitləri;
- iddiaçının müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
- digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifi Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 26 fevral 2019-cu il saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 6 mart 2019-cu il saat 16.00-a qədər Səhiyyənin İnformasiyaşdırılması Mərkəzinə, Bakı şəhəri, M.Mirqasımov küçəsi 1a nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 7 mart 2019-cu il saat 16.00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin

Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasatırma Mərkəzi

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot-1.Sair xərclərin satın alınması.
Lot-2.Digər alışıqlar və xidmətlərin satın alınması.
Lot-3.İstəhsalda istifadə olunmayan qeyri-maddi aktivlərin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, B.Səfəroğlu küçəsi 144 nömrəli (əlaqələndirici şəxs- N.Rijova,telefon-594-08-32) ünvandan ala bilərlər.
İştirak haqqı hər bir lot üçün 50 manatdır.
VOEN- 1404497191
H/h - AZ73C-
TRE000000000000002178203
Büdcə təsnifat kodu- 142340

Büdcə səviyyəsinin kodu - 7
Bank- ABB Nəsimi filiali
Kod- 805614
VOEN- 9900001881
M/h -AZ-
03NABZ013501000000000002944
SWIFT- İBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olamıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olamıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir illəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir illəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəkvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
- digər sənədlər.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13 mart 2019-cu il saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 27 mart 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, B.Səfəroğlu küçəsi 144 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 28 mart 2019- cu il saat 12.00-da Bakı şəhəri, B.Səfəroğlu küçəsi 144 nömrəli ünvanda da açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazası

2019-cu ildə Rusiya və digər xarici markalı avtomobillər üçün ehtiyat hissələrinin, idarəyə lazım olan digər mal,materialların, "Mercedes-Benz Vito", "Mercedes-Benz Sprinter" markalı avtomobillər üçün diagnostika, ehtiyat hissələrinin bərpası, xətdə texniki xidmət işlərinin və daşınma xidmətinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 4 (dörd) lot üzrə keçirilir.
Lot-1. Rusiya və digər xarici markalı avtomobillər üçün ehtiyat hissələrinin satın alınması.
Lot-2. İdarəyə lazım olan digər mal və materialların satın alınması.
Lot -3. "Mercedes-Benz Vito", "Mercedes-Benz Sprinter" markalı avtomobillər üçün diagnostika, ehtiyat hissələrinin bərpası, kondisionerlərin təmiri və doldurulması, sayırşan işqlərin təmiri və xətdə texniki xidmət işlərinin satın alınması.
Lot-4. Daşınma (evakuator) xidmətinin satın alınması.
İddiaçılar öz tender təkliflərini bütün vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar. Üstünlük verəcək meyarlar- ən sərfəli qiymət, yüksək keyfiyyət (orijinal ehtiyat hissələri), "Mercedes-Benz" şirkəti tərəfindən istifadəyə icazəli diagnostik program təchizatı və 24 saatlıq xətdə texniki xidmət işləri, bu sahədə peşəkarlıq, maliyyə imkanları və malların qrafikə uyğun təhvil.
Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunu Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının hesablaşma hesabına hər bir lot üçün 100 manat

məbləğdə iştirak haqqını ödədikdən sonra 2019-cu il martın 14-dək Bakı, N.Quliyev küçəsi 5 nömrəli ünvanda əlaqələndirici şəxs A.Cəfəridən ala bilərlər.
DXA
Kod- 210005
VOEN- 1401555071
M/H- AZ41NABZ01360100000000003944
S.W.I.F.T. CTREA22
BBSİ Təcili Yardım Avtobazası
H/h- AZ10CTRE000000000000002128218
VOEN- 1500247381
Büdcə təsnifatı kodu - 142340
Büdcə səviyyəsi kodu - 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak etmək istəyən bütün iddiaçılar aşağıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrəsi, rəhbər adı və soyadı göstərilməklə imzalanmış və möhürlənmiş olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə sənəd;
- tender təklifi (tender proseduru keçirildiyi

tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur);
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- iddiaçının son bir illəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir illəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəkvizitləri (notariusdan təsdiq edilmiş surəti).
Tenderdə iştirak etmək istəyən iddiaçılar yuxarıda göstərilən sənədlərini bir ədəd əsl, bir ədəd surəti (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 2019-cu il martın 14-dən gec olmayaraq Təcili Yardım Avtobazasının tender komissiyasına təqdim etməlidirlər.
İddiaçılar tender təkliflərini bir ədəd əsl,bir ədəd surəti ikiqat zərfe qoyaraq imzalanmış, möhürlənmiş şəkildə 1 aprel 2019-cu il saat 14.00-dək tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan iddiaçılara qaytarılacaqdır.
Təklif zərfləri 2 aprel 2019-cu il saat 14.00-da Təcili Yardım Avtobazasında açılacaqdır.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.
Telefon-541-54-80.

Tender komissiyası

Şəki “Acı-Nohur” Qış Otaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi

2019-cu ildə nəqliyyat vasitələri üçün ehtiyat hissələri və əsaslı təmirə lazım olan tikinti materiallarının satın alınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Nəqliyyat vasitələri üçün ehtiyat hissələri və əsaslı təmirə lazım olan tikinti materiallarının satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun göstərilən lot üzrə təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə imkanları.
Tenderdə iştirak etmək istəyənlər 120 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəki şəhəri, Bağbanlar küçəsi 59 nömrəli ünvandan (əlaqələndirici şəxs-Musayev Etiqad Etibər oğlundan (telefon- 02424-4-88-90) ala bilərlər.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Təşkilat-Şəki, "Acı-Nohur" Qış Otaq-

larının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi
VOEN- 3000178451
Adı- Şəki YXO
H/h- AZ 03ALİB 32051019447000201170
VOEN- 300010401

DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərrov adına Respublika Hospitalı

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir. Lot-1. Dərman və sarğı ləvazimatlarının satın alınması. Lot-2. Tibbi sərf materiallarının satın alınması. Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 100 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36 nömrəli ünvandan (əlaqələndirici şəxs – Xəyyam Qəhrəmanovdan, telefon – (012) 5906626) DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərrov adına Respublika Hospitalının nümayəndəliyindən ala bilərlər. Adı- DİN-in Respublika Hospitalı VÖEN- 1500395041 ADI- Dövlət Xəzinədarlıq Agentliyi KOD- 210005 VÖEN- 1401555071	M/h- AZ41NABZ 01360100000000003944 S.W.I.F.T. BIK. CTREAZ22 İBAN- AZ95CTRE 0000000000002077703 İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - tenderdə iştirak etmək üçün yazılı müraciət; - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; - tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); - tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı; - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; - iddiaçının tam adı, hüquqi statusu,	nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; - digər sənədlər. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25 fevral 2019-cu il saat 15.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 5 mart 2019-cu il saat 15.00-a qədər Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 6 mart 2019-cu il saat 15.00-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36 nömrəli ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
---	--	--

Tender komissiyası

BEYNƏLXALQ MUĞAM MƏRKƏZİ

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir. Lot- 1. Keçirilən tədbir və konsertlərin reklamalarının videoçarxlarda və afişalarda Bakı şəhərində yerləşdirilməsi xidmətlərinin satın alınması . Lot -2. Kitabların nəşri və çap işlərinin satın alınması . Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Dənizkənarı Milli Park, M.Useynov prospekti 30 nömrəli (Yusif Əliyevdən, telefon- (012) 497-89-72) ünvandan ala bilərlər. İştirak haqqı lot-210 manat, lot-2 175 manatdır H/n-AZ20CTRE 000000000000004638301 VÖEN- 1701066551 Bank-Dövlət Xəzinədarlığı Agentliyi Kod- 210005 VÖEN-1401555071	M/h- AZ41NABZ 01360100000000003944 S.W.I.F.T. CTREAZ22 Fond-7 Büdcə təsnifatının kodu- 142340 İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: -tenderdə iştirak etmək üçün yazılı müraciət; -tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; -tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); -tender təklifi dəyərinin 1% -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); -Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; -İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; -İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;	-İddiaçının tam adı ,hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; -İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 26 fevral 2019-cu il saat 12.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 6 mart 2019-cu il saat 12.00-a qədər Bakı şəhəri, Dənizkənarı Milli Park, M.Useynov prospekti 30 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 7 mart 2019-cu il saat 12.00-a qədər Bakı şəhəri, Dənizkənarı Milli Park, M.Useynov prospekti 30 nömrəli ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
--	---	---

Tender komissiyası

“Su İdmanı Sarayı” MMC təmizlik xidmətinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir. Lot-1.Təmizlik xidmətinin satın alınması. Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti. Bağlanılacaq müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maddi-texniki bazaya malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 150 (yüz əlli) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, akademik Əhəd Yaqubov küçəsi 15 nömrəli ünvanda yerləşən “Su İdmanı Sarayı”ndan (əlaqələndirici şəxs- Behruz Zeynizadədən, telefon-055-530-99-98) ala bilərlər. Təşkilat- “Su İdmanı Sarayı” MMC H/n- AZ58PAHA38090AZNHCO290048918 VÖEN- 17010659441 Bank- “PAŞA Bank” ASC Kod- 505141 VÖEN- 1700767721 Mh- AZ82NABZ01350100000000071944	SWIFT- PAHAAZ22 İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - tenderdə iştirak etmək üçün yazılı müraciət; - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; - tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); - tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir illik fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - iddiaçının son bir illik maliyyə vəziyyəti haqqında bank arayışı; - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; - iddiaçının tenderdə iştirakına təsir edə biləcək digər müvafiq məlumatlar.	Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 26 fevral 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 6 mart 2019-cu il saat 17.00-dək Bakı şəhəri, Səbail rayonu, akademik Əhəd Yaqubov küçəsi 15 nömrəli ünvanda yerləşən “Su İdmanı Sarayı”nın tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 7 mart 2019-cu il saat 12.00-da Bakı şəhəri, Səbail rayonu, akademik Əhəd Yaqubov küçəsi 15 nömrəli ünvanda yerləşən “Su İdmanı Sarayı”nda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.
--	--	--

Tender komissiyası

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi

2019-cu ildə inventarların, təsərrüfat mallarının, avadanlıqların və qazanxana avadanlıqlarına texniki qulluqların göstərilməsinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 4 lot üzrə keçirilir. Lot-1. İnventarların satın alınması. Lot-2. Təsərrüfat mallarının satın alınması. Lot-3. Avadanlıqların satın alınması. Lot-4. Avadanlıqlara texniki qulluqların göstərilməsinin satın alınması. Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində malların (xidmətlərin və ya işlərin) keyfiyyəti və yerli istehsal olması nəzərə alınmaqla ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər. İştirak haqqı Lot-1 – 150 manat, lot-2 və lot-3 – hər biri 100 manat və lot-4 isə 200 manatdır. B1. Benefisiar (alan) bank Adı – Dövlət Xəzinədarlığı Agentliyi Kod – 210005 VÖEN – 1401555071 M/h – AZ41NABZ 01360100000000003944 SWIFT BIK CTREAZ22 B2. Vəsaiti alan müştəri (benefisiar) Adı – DİN-in Daxili Qoşunlarının Baş İdarəsi M/h – AZ44CTRE 0000000000002458570	VÖEN – 1500426471 D3. Büdcə təsnifatının kodu – 142340 D4. Büdcə səviyyəsinin kodu – 7 İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - tenderdə iştirak etmək üçün arızə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır); - iştirak haqqının ödənilməsi barədə bank sənədi (əslı); - tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); - tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır; -Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub- olmaması haqqında müvafiq orqanlardan arayış; - iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı; - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti ; - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).	- dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada 2019-cu ildə təsdiq olunmuş surəti; - son iki ildə sahənin (xidmətlərin və ya işlərin) təchizatı sahəsində fəaliyyəti, maddi-texniki və kadr potensialı barədə ətraflı məlumat (analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat); - müvafiq mallar və xidmətlər üzrə mənşə və uyğunluq sertifikatları. Tender iştirakçılarından tələb olunan sənədlər 13 mart 2019-cu il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 28 mart 2019-cu il saat 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əslı və surəti) Daxili Qoşunların Baş İdarəsində əlaqələndirici şəxslərə təqdim edilməlidir. Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri və sənədlər qəbul olunmayacaqdır. Sənədlərin qəbulu hər gün saat 11.00-dan 13.00-a qədər və 16.00-dan 18.00-a qədərdir. Tender zərflərinin açılışı proseduru 29 mart 2019-cu il saat 16.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q.Musabəyov küçəsi 4-də) keçiriləcəkdir. İclasda iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər. İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər: Ünvan – Bakı şəhəri, Q. Musabəyov küçəsi 4, telefonlar – 569-95-10, 590-65-31, əlaqələndirici şəxslər – E.Əliyev və V.Məmmiyev.
---	---	---

Daxili Qoşunların Tender komissiyası

Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

2019-cu ildə şəhərin abadlaşdırılması işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir. Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 220 (iki yüz yirimi) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qusar şəhəri, H.Əliyev prospekti 140 nömrəli ünvandan (əlaqələndirici şəxs- Tumarxanov İkrəm Cavid oğlundan, telefon- 02338- 5-31-83) ala bilərlər. Təşkilat- Qusar RİHB-İN Qusar ŞİƏD üzrə Nümayəndəliyi VÖEN-4700044181 H/n- AZ17A11B 32051019444800201148 Qusar YXO Bank- “Kapital Bank”ın Qusar filiali Kod- 200480 VÖEN- 9900003611 M/h- AZ37NABZ01350100000000001944 S.W.I. F.T. AİBAZ2X İştirak haqqı heç bir halda geri qaytarılmır.	İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - tenderdə iştirak etmək üçün yazılı müraciət; - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; - tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); - tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır); - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub- olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (arayışlar tender komissiyasının adına alınmalıdır); - iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (forma-1, forma-2); - iddiaçının son bir ildəki maliyyə vəziyyəti (döviyyəsi) haqqında bank arayışı; - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - iddiaçıların gördükləri analoji işlər haqqında məlumat; Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 mart 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 27 mart 2019-cu il saat 18.00-a qədər Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar ŞİƏD üzrə Nümayəndəliyinə (ünvan- Qusar şəhəri, H.Əliyev prospekti 140) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 28 mart 2019-cu il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
--	--

Tender komissiyası

“Azərsu” ASC

daxili vəsaiti hesabına mövcud su təchizatı, kanalizasiya şəbəkə və qurğularının (su kəmərləri və kanalizasiya kollektorları, təmizləyici qurğular, nasos stansiyası və s) demir-beton, metal konstruksiya elementlərinin müayinəsi xidmətlərinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinin satınalmaların təşkil şöbəsinə (əlaqələndirici şəxs- şöbə rəisi Nicat Abdullazizova, telefon- 431 47 67/1035 və Tural Rzayeva, 431 47 67/2266) müraciət edə bilərlər. Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 13 fevral 2019-cu il saat 16.00-dan qəç olmaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 14 fevral 2019-cu il saat 15.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.	Tender komissiyası
--	---------------------------

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi

2019-cu ildə ərazilərin yaşıllaşdırılmasının satın alınması məqsədilə kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Q. Musabəyov küçəsi 4 nömrəli ünvana müraciət edə bilərlər. Əlaqələndirici şəxslər – E.Əliyev və V.Məmmiyev, telefonlar- 569-95-10, 590-65-31. Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 19 fevral 2019-cu il saat 12.00-dan gec olmaq şərtilə yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka	təklifləri baxılmadan geri qaytarılacaqdır. Kotirovka təklifləri 20 fevral 2019-cu il saat 12.00-da Bakı şəhəri, Q. Musabəyov küçəsi 4 nömrəli ünvanda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər. Sənədlərin qəbulu hər gün saat 11.00-dan 13.00-a qədər və 16.00-dan 18.00-a qədərdir. <i>Daxili Qoşunların Tender komissiyası</i>
--	---

B İ L D İ R İ Ş

“Xalq qəzeti”nin 26 dekabr 2018-ci il və 11 yanvar 2019-cu il tarixli nömrələrində dərc edilmiş Zaqatala Suvarma Sistemləri İdarəsinin 2019-cu il üçün tender elanlarında sənədlərin, bank təminatının təqdim olunması və təklif zərflərinin açılışı tarixi aşağıdakı kimi oxunmalıdır: İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 1 fevral 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 11 fevral 2019-cu il saat 18.00-a qədər Zaqatala şəhəri, F.Əmirov küçəsi 46 nömrəli ünvana təqdim etməlidirlər.

İddiaçıların təklifləri 12 fevral 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

Tender komissiyası

Qusar Suvarma Sistemləri İdarəsi

2019-cu ildə əsaslı təmir işlərinin görülməsi və tikinti materiallarının satın alınması ilə əlaqədar kotirovka sorğusu elan edir

Kotirovka sorğusu tikinti materiallarının satın alınması (282220) maddəsi üzrə keçiriləcəkdir. Kotirovka təklifləri 4 mart 2019-cu il saat 17.00-dək qəbul olunur. Təklif zərfləri 5 mart 2019-cu il saat 11.00-da açılacaqdır. Ünvan- Qusar şəhəri, Ç.Qurbanov küçəsi 21 a, əlaqə telefonu- (02338)-5-54-08.	Tender komissiyası
---	---------------------------

B İ L D İ R İ Ş

“Xalq qəzeti”nin 11 yanvar 2019-cu il tarixli nömrəsində dərc edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin 4 lot üzrə açıq tender prosedura korporativ səbəblərə görə təxirə salınır. Satınalma prosesinin yenidən keçirilməsi ilə bağlı müvafiq qaydada elan veriləcəkdir.

Xarici xəbərlər

ABŞ

Mərasim aparıcısı keçiriləcək



Fevralın 24-də baş tutacaq "Oskar" mükafatının təqdimetmə mərasimi aparıcısı keçiriləcək. Məlumatla görə, prodüserlərin qərarından sonra mükafatları məşhurlar təqdim edəcək. Bildirilir ki, bu ideya həm Amerika Kino Akademiyası, həm də mərasimin yayımlanacağı telekanal tərəfindən dəstəklənib. Qeyd edək ki, "Oskar"ın təqdimetmə mərasimi yalnız 1989-cu ildə aparıcısı keçirilib. Xəbəri "ABC" telekanalı yayıb.

Belarus

Sərhədə əlavə qüvvə yeridilir

Belarus Dövlət Sərhəd Xidməti Ukrayna ilə sərhəddə sərhədçi sayının artırıldığını, bu istiqamətdə xüsusi manevr qruplarının yaradıldığını açıqlayıb. Sərhəd daha etibarlı qorunması üçün yeni avadanlıqla təchiz olunur.



Belarusun Ukrayna ilə sərhədə əlavə qüvvələr yerləşdirməsinin səbəbinə dair rəsmi izahat verilmir. Xəbəri TASS yayıb.

Böyük Britaniya

Con Kentli sağdır



İŞİD terror qruplaşması tərəfindən yeddi il əvvəl Suriyada oğurlanmış britaniyalı jurnalist Con Kentli hələ də sağdır. Məlumatla görə, Britaniya DİN rəhbərinin təhlükəsizlik məsələləri üzrə müavini Ben Uolles jurnalistlə görüşündə bununla

bağlı təfərrüatlara varmaqdan imtina edib. O, həmçinin terrorçuların jurnalisti hazırda həbsdə saxladığı barədə də informasiya verməyib.

Qeyd edək ki, "Sandey Tayms" qəzetinin fotomüxbiri Con Kentli 2012-ci ilin iyulunda əsir götürülmüşdü. Xəbəri "Guardian" yayıb.

Türkiyə

615 kiloqram kokain müsadirə edilib



Türkiyənin Mersin şəhərindəki beynəlxalq dəniz limanına yan alan gəminin göyərtəsində 615 kiloqram kokain aşkar olunub. Narkotik vasitə 530 paketdə qablaşdırılan banan yeşiklərindən tapılıb. Kokainin Ekvadordan gətirildiyi bildirilir. Faktla bağlı 4 nəfər şübhəli qismində saxlanılıb.

Xəbəri "Anadolu" agentliyi yayıb.

Fransa

2 yeni müqavilə

Fransanın "Monako" klubu iki futbolçusunun müqaviləsinin müddətini uzadıb. Liqa 1 təmsilçisi Sofyan Diop və Uilson İsidorla yeni razılaşma əldə edilib. 18 yaşlı hər iki futbolçu ilə müddəti 2023-cü ilə qədər olan yeni müqavilə imzalanıb.



Qeyd edək ki, Diop "Monako"da əsas komandanın, İsidor isə gənclərdən ibarət komandanın üzvüdür.

Xəbəri "Goal.com" yayıb.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

Nursultan NAZARBAYEV: Nüvə dövlətləri bir-biri ilə qarşıdurma həddindədir

- Qazaxıstan Prezidenti Nursultan Nazarbayev "Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında" müqavilədən (DRSMD) çıxmaqla bağlı verilən bəyanatları təhlükəli hesab edir. Bunu Nazarbayev Çexiya, Tacikistan, Xorvatiya, Vyetnam və Yaponiya səfirlərinin etimadnaməsinin qəbulu mərasimində çıxışı zamanı deyib. Məlumatı RİA "Novosti" verib.



"Beynəlxalq münasibətlərdə kardinal dəyişikliklər baş verməkdədir. Xüsusilə hamını narahat edən nüvə silahına malik dövlətlərin bir-biri ilə qarşıdurma həddinə çatmasıdır. Bununla bağlı "Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında" müqavilənin pozulmasından doğan təhlükələri ayrıca qeyd etmək lazımdır. Əlbəttə, dünyada sülh olmasını istəyən ölkələr yarana biləcək qlobal faciənin qarşısını almağa çalışmalı və bu istiqamətdə preventiv tədbirlər görməlidir", --

deyə Qazaxıstan Prezidenti bəyan edib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəsinin bu il fevralın 2-dən etibarən DRSMD-dən çıxma proseduruna başladığını elan etmişdi. Dövlət katibi Mayk Pompeo isə bəyan etmişdi ki, əgər Rusiya altı aylıq müddətdə müqaviləyə tam əməl etməsə və obyektində yoxlama aparılmasına icazə verməsə, o zaman DRSMD ləğv ediləcək.

Az müddət sonra NATO üzrə müttəfiqlər də ABŞ Prezidentinin qərarını dəstəkləmişdi. Şimali Atlantika Alyansında hesab etmişdilər ki, Vaşinqton Rusiyanın qanadlı raketlərinin ciddi risklər yaratdığını nəzərə alaraq belə addım atmağa məcbur olub.

Fevralın 2-də Rusiya Prezidenti Vladimir Putin də bəyan etmişdi ki, ölkəsi ABŞ-ın qərarına adekvat cavab verəcək və DRSMD-də iştirakını dayandıracaq. Putin onu da qeyd etmişdi ki, Moskva böyük xərclər tələb edən silahlanma yarışına qoşulmayacaq.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

İranla İraq arasında yeni razılıq əldə edilib

- İran və İraqın mərkəzi bankları arasında Bağdadda saziş imzalanıb. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.



İran Mərkəzi Bankının rəhbəri Abdolnaser Hemmati və eyni qurumun İraq üzrə sədri Əli Əl-Allakin birgə imzaladığı sazişla ölkələr arasında ödəniş mexanizminin həyata keçirilməsi yeni inkişaf mərhələsinə qadam qoyacaq.

Eyni zamanda sazişin imzalanmasında əsas məqsəd İraq tərəfinin İrandan elektrik enerjisi və qaz idxalına görə ödəniş zamanı maneələrin aradan qaldırılmasıdır. Mexanizm, həmçinin digər

mallara görə ödənişlərə də kömək göstərməlidir.

Qeyd edək ki, rəsmi Tehran ABŞ-ın təzyiqi altında SWIFT sistemindən kənarlaşdırılıb və bu da xarici tərəfdaşlarla maliyyə münasibətlərinə ciddi maneə törədib.

Rövşən ATAĞİŞİYEV, "Xalq qəzeti"

Rusiyanın 43 regionunda grip epidemiyası yayılıb

- Rusiyada grip epidemiyası ölkənin 43 regionuna yayılıb ki, bu da ötən həftə ilə müqayisədə iki dəfə çoxdur.



Qrip ən çox beş regionda – Buryatiya, Altay, Yakutiya, Hakasiya və Yəhudi Muxtar Respublikasında daha geniş yayılıb.

Qripə tutularlarda "H1N1" virusu da aşkar edilib.

Qripə görə 2,5 min məktəb və 800 uşaq bağçası bağlanıb.

Bütün regionlarda "qaynar xətlər" yaradılıb. Xatırladaq ki, 2009-cu ildə "H1N1" virusu dünyada 2 min nəfərin həyatına son qoyub.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC

elastik rezin döşəmənin satın alınması məqsədilə

AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müsabiqə üçün son müddət 2019-cu il fevralın 15-i saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olun-

mahdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Ünvan: Bakı, Heydər Əliyev prospekti 152, "Çinar plaza", 24-cü mərtəbə. Əlaqə telefonu: (012) 404-37-00, daxili-1132.

"İnşaat Konstruksiyaları Zavodu" ASC səhmdarlarının nəzərinə!

27 iyul 2019-cu il saat 12.00-da "İnşaat Konstruksiyaları Zavodu" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Yığıncağın gündəliyi:

1. 2018-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin hesabı. Telefon: 050 351 62 12.

Ünvan: Bakı, Nizami rayonu, K.Balakışiyev küçəsi 2.

İdarə heyəti

BİLDİRİŞ

"Xalq qəzeti"nin 5 fevral 2019-cu il tarixli nömrəsində dərc olunmuş **Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi**nin açıq tenderində iştirak etmək istəyənlər tərəfindən sənədlərin təqdim olunması vaxtı 12 mart 2019-cu il saat 17.00-dan 11 mart 2019-cu il saat 17.00-a dəyişdirilmişdir.

Tender komissiyası

Allah rəhmət eləsin

Göygöl rayonundan Arif Seyidov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai – siyasi məsələlər şöbəsinin əməkdaşı Nəsimi Məmmədova atası

XALIQVERDİ MƏMMƏDOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti və Müəllimlərin Həmkarları İttifaqı Komitəsi universitetin professoru

SAYADULLA BABAYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7321

SİFARİŞ 299

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00